



№ 32 (28708) 11 fevral 2018-ci il, bazar

Gündəlik ictimai-siyasi qəzet

XALQ QƏZETİ

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbədən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsinə özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələrlə çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2018-ci il

❑ **Xalqımız daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi dövlət başçısı 2018-ci ildə keçiriləcək prezident seçkilərinin vaxtının elan edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncam ölkə Konstitusiyasının və qanunvericiliyin tələblərinə tam uyğundur.**

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını şərh edərkən deyib ki, bu gündə Azərbaycanın bütün seçkilər Konstitusiyaya normalarına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsinə əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Qətiyyətlə deyə bilərik ki, 2018-ci ilin 11 aprel seçkiləri də ölkə qanunvericiliyi əsasında, xalqın arzu və istəklərinə rəğmən, azad və demokratik şəkildə keçiriləcək.

Təbii ki, istənilən seçki ərəfəsində danşan ekspert və politoloqlar dörd mühüm prinsipi önə çəkməyi məqsəduyğun hesab edirlər: Milli seçki qanunvericiliyi, xalqın seçki təcrübəsi, beynəlxalq qanunvericilik normaları ilə uzlaşdırılma və nəhayət, cəmiyyətin arzu-istəklərinin nəzərə alınması. Qətiyyətlə deyə bilərik ki, son 15-20 ildə ölkəmizdə keçirilən bütün seçkilər ərəfəsində bu dörd prinsip döna-döna yada salınıb və onların hər biri yüksək səviyyədə təmin edilib. Bu amillər Azərbaycan dövlətinin müstəqilliyinin ən kövrək illərində ulu öndər Heydər Əliyevin də diqqət mərkəzində olub, beynəlxalq aləmin aparıcı dövlətləri ilə yanaşı dayanmaq hüququ qazanmış güdrətlə Azərbaycanın rəhbərliyinin də. Qarşıdan gələn seçkilərdə isə həmin prinsiplərin daha yüksək

səviyyədə təmin olunacağı heç kəsdə şübhə yaratmır. Belə düşünməyə kifayət qədər haqqımız var. Çünki bu gün ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sferalarında beynəlxalq miqyaslı uğurlar əldə edən Azərbaycan Respublikası seçkilər sahəsində də mühüm nailiyyətlər qazanmaqdadır. Mərkəzi Seçki Komissiyasının rəsmi materialları ilə tanış olaraq öyrənirik ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra seçki sistemi təkmilləşdirilmiş, mükəmməl hüquqi baza yaradılmış, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq daha da genişlənmiş, seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin olunması və qorunması mexanizmləri müasirləşdirilmiş, bu sahədə inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xeyli dərinləşmişdir.

Azərbaycan rəhbərliyi fəaliyyətinin bütün dövrlərində əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması məsələsinə daim diqqət mərkəzində saxlamışdır. Təbii ki, insan hüquqlarının daha sivil həyata keçirilməsi vasitələrindən biri də seçkilərin demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun aparılmasıdır. MSK rəsmilərinin fikrincə, seçkilərin sivil şəkildə keçirilməsi bir sıra amillərlə, o cümlədən, ictimai-siyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının

mövcud olması, maddi-texniki təchizatın yüksək səviyyəsi, eyni zamanda, mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlıdır. Bildirilir ki, qısa zamanda respublikamızda bu baxımdan sanballı nəticələrə imza atılmış, insan

sının üzvləri və əməkdaşları seçkilər dövrü ictimai Televiziya və Radio Yayımaları Şirkətində hər həftə seçki hüququnun və seçki prosesinin müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış edirlər. Eyni zamanda, MSK üzvlərinin və Katib-

isə pozulmuş seçki hüquqlarının bərpa olunması zərurətini yaradır. Məhz bu zərurətlə bağlı Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq, Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə birgə şikayət və müraciətlərə baxılması ilə əlaqədar dairə

vasitəsilə səsvərmə prosesini canlı izləmək imkanı verən veb-kameralardan istifadə təcrübəsi və coğrafiyası da ildən-ildə artmaqdadır. 2013-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərində və 2014-cü il bələdiyyələrə seçkilərdə şəffaflığın yüksək

rəsmi internet sahifəsində yerləşdirilmişdir. Seçki günü bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet sahifəsinə daxil olaraq səsvərmə prosesini, səslərin sayılması və nəticələrin

də 11 aprel 2018-ci il prezident seçkilərinin hazırlanması, təşkili və keçirilməsindən tamamilə razı qalacaqlar. Çünki bu məmnunluğun təmin edilməsi üçün ölkəmizdə milli seçki qanunvericiliyi, xalqın seçki təcrübəsi, beynəlxalq qanunvericilik normaları

Azərbaycan dövləti aprelin 11-dəki seçkilərdə də şəffaflığı və obyektivliyi təmin edəcəkdir

Bunun üçün mükəmməl seçki qanunvericiliyi və siyasi iradə vardır

və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra tədqirəliyə dövlət proqramları hazırlanıb həyata keçirilmişdir.

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da müasir texnologiyaların verdiyi imkanlardan bəhrələnməklə seçki subyektləri Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bütün qərarlar, sənədlər və keçirdiyi tədbirlərlə yaxından tanış olur, həmçinin seçkilərdə iştirak edən subyektlərlə bağlı məlumatlar əldə edə bilirlər.

Seçki təcrübəmizdən məlumdur ki, Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birlikdə seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına həsr edilən çoxsaylı tədbirlər keçirilib. 2015-ci il iyulun 9-da və avqustun 13-də Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaların maliyyə hesabatlarının müərciəti və şikayətlərə baxılmasına həsr edilən çoxsaylı tədbirlər keçirilib. 2015-ci il iyulun 9-da və avqustun 13-də Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaların maliyyə hesabatlarının müərciəti və şikayətlərə baxılmasına həsr edilən çoxsaylı tədbirlər keçirilib. 2015-ci il iyulun 9-da və avqustun 13-də Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaların maliyyə hesabatlarının müərciəti və şikayətlərə baxılmasına həsr edilən çoxsaylı tədbirlər keçirilib.

Seçkilərlə bağlı seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiya-

lik əməkdaşlarının mətbuat səhifələrindəki məqalələri və müsahibələri də vətəndaşların seçki fəallığına stimül verən tədbirlərdəndir.

Ötən seçkilərdən də məlumdur ki, seçki komissiyaları kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edib, onlara seçkiləri işıqlandırmaqları üçün hər cür şərait yaradır, öz peşə borclarını layiqincə yerinə yetirmələrinə lazımı kömək göstərirlər. Bu əməkdaşlıq getdikcə daha da dərinləşir və birgə tədbirlər keçirilir. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunur və lazımi məlumatları dərhal və birbaşa əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məlumatlandırılması məqsədilə MSK tərəfindən müxtəlif xarakterli mətbuat konfransları, brifinqlər keçirilir, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılır, mətbuat bülletenləri və məqalələr dərc olunur. Təbii ki, qarşıdan gələn prezident seçkilərində də MSK mətbuatla yaxından əməkdaşlıq edəcəkdir.

Bu da bir faktır ki, seçkilər zamanı bəzən bu və ya digər səbəblərdən vətəndaşların seçki hüquqlarının pozulması halları olur. Bu



seçki komissiyalarının ekspert qruplarının üzvləri üçün seminar-treninglər keçirib. Seçki qanunvericiliyinə görə, şikayətlər ilkin olaraq dairə seçki komissiyalarında yarıdılan 3 nəfərdən ibarət ekspert qrupunun üzvləri tərəfindən araşdırılır.

Bundan başqa, respublikada 2008-ci ildən başlayaraq təbiiq olunan və internet

səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış veb-kameraların sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20 faizə) çatdırılmışdır. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı təsdiq olunaraq dərc edilmiş və

müəyyənləşdirilməsini arasıksilmədən canlı müşahidə etmək imkanına malik olmuşlar.

Bütün bunlar sübut edir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da, prezidentliyə namizədlər də, seçki komissiyalarının üzvləri və müşahidəçilər də, ən nəhayət, istənilən seçkidə əsas sə sahibli olan seçicilər

ilə uzlaşdırılma və nəhayət, cəmiyyətin arzu-istəklərinin nəzərə alınması kimi bütün prinsiplər mövcuddur. Fəxr ilə deyə bilərik ki, həmin prinsiplər ölkəmizdə milli dəyərlər səviyyəsində qorunur və nəzarətdə saxlanılır.

İltaf MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

AZƏRTAC

Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib



□ *Azərbaycanda səfərdə olan Müqəddəs Text-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallager fevralın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əkil qoyub.*

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda

mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əkil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən arxiyepiskop Paul Riçard Gallagerə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Azərbaycan sürətli inkişaf yolundadır

□ *Azərbaycan xalqı artıq iyirmi yeddi ildir ki, ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü—müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən amillər hesab edilir.*

Qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticəsidir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesablatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının dövlətimizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, seçdiyimiz yol düzgündür və bu yol bizi daha işıqlı gələcəyə aparır. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin

ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin edilməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel sürətdə tərəqqisini təmin edib. Ölkəmizdə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi



göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub.

Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Təsədüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qaranlı andlandırrırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırıl-

mır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunucusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiqləyir.

Ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan regionun liderinə çevrilməsi düşünlümsü iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər. Bu dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin ayarı təzahürüdür. Ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri gətirilmiş, makroiqtisadi konsepsiya reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatı böhran meyillərinə, demək olar ki, məruz qalmayıb. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarır.

Mən inanıram ki,Azərbaycan xalqı aprel ayının 11-də haqqa, ədalətə söykənərək öz layiqli namizədinə səs verəcək.

Ömər ELDAROV,
Xalq rəssamı, akademik

Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib



□ *Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.*

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirənin aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib. O, artıq Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədliyinin irəli sürüldüyünü xatırladaraq deyib: “Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında partiyamızın sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olundu.

Hesab edirəm ki, partiya-mızın qurultayının qərarı Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərardır. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçib, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bütövlükdə ölkəmizin siyasi köklü surətdə dəyişib. Həmçinin Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib, nüfuzu daha da artıb. YAP bu reallıqlar



fonunda seçkilərə gedir. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytingini əhəmiyyətli dərəcədə yüksəldib”. YAP sədrinin müavini qeyd edib ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi Azərbaycanın növbəti 7 il ərzində inkişafının dəstəklənməsi deməkdir. Bu mənada YAP-ın VI qurultayının qərarının xalqımız tərəfindən dəstəklənməsinin ciddi əsasları var.

Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanların mövcud olduğunu deyən Əli Əhmədov əvvəlki seçkilərin

bu prinsiplər əsasında keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu dəfə də YAP və onun yerli strukturlarının qarşısında dayanan əsas vəzifə prezident seçkiləri kampaniyasının seçki qanunvericiliyinə, demokratik prinsiplərə uyğun qaydada keçirilməsini təmin etməkdir. Partiyamızın yerli strukturları bütün seçkilərdə bu istiqamətdə böyük fədakarlıq göstərirlər və inanırıq ki, bu dəfə də belə olacaq.

Müşavirədə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP-ın yerli strukturlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

AZƏRTAC

Deputat Məlahət İbrahimqızı:

Azərbaycan xalqı aprelin 11-də sabitliyə və inkişafa səs verəcək

□ *"Azərbaycan xalqı birmənalı olaraq, ümummilli lider Heydər Əliyev siyasətinin alternativini görmür. Buna görə də təbii ki, xalq aprelin 11-də bir daha tərəqqiyə, sabitliyə, davamlı inkişafa səs verəcək".*

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, YAP-ın VI qurultayında cəmiyyətin, ziyalılarının, bir sözlə, bütün təbəqələrin təmsilçiləri aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın prezidentliyə namizədini yekdilliklə müdafiə edəcəklərini vurğulayıblar.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycan xalqının 2003-cü ildə etdiyi müdrik seçim nəticəsində bütün sahələrdə çox böyük işlər görüldü, yeni layihələr imza atılıb, iqtisadi inkişafa nail olunub. Qazanılan bütün nailiyyətlərin əsasında düşünülmüş müstəqil siyasət, mükəmməl islahatlar kursu dayanır və bu islahatlar insan amilinə, əhalinin sosial rifahının artırılmasına, beynəlxalq təşkilatlarla münasibətlərin milli maraqlar çərçivəsində qurulması ölkəmizin sabit inkişafını təmin edir. Bu bir həqiqətdir ki, artıq Azərbaycan bütün dünyada sülh və tolerantlıq məkəmi kimi tanınır, mədəniyyətlərarası dialoq, multikulturalizm ideyalarının təşviqi



məqsədyönlü xarici siyasət kursu, ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərin milli maraqlar çərçivəsində qurulması ölkəmizin sabit inkişafını təmin edir. Bu bir həqiqətdir ki, artıq Azərbaycan bütün dünyada sülh və tolerantlıq məkəmi kimi tanınır, mədəniyyətlərarası dialoq, multikulturalizm ideyalarının təşviqi

missiyasını böyük uğurla yerinə yetirir.

Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində diplomatik fəaliyyət uğurla davam etdirilir. Azərbaycan güclü orduya malikdir, silahlı qüvvələrimiz ən müasir silahlarla təchiz olunub.

Deputat əlavə edib ki, aparılan xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər, Ermənistanı isə işğalçı dövlət kimi tanıyan qərarlar qəbul ediblər. Bununla yanaşı, Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Azərbaycan Şərq ilə Qərbi, Şimal ilə Cənub arasında ticarət yollarının birləşdiyi əlverişli logistik mərkəzə çevrilib.

Tarixi "İpək yolu"nun gerçəkləşməsində Azərbaycanın xüsusi xidmətlərini vurğulayan Məlahət İbrahimqızı bütün bunların həm ölkəmizin beynəlxalq aləmə verdiyi töhfə, həm də beynəlxalq ictimaiyyətin Azərbaycana olan münasibətinin göstəricisi olduğunu bildirib.

Musa QASIMLI: Konstitusiyanın tələblərinə tam riayət olunub

□ *Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Bununla bağlı Milli Məclisin deputatı, AMEA Qafqazşənaslıq İnstitutunun direktoru Musa Qasımlı redaksiyamıza fikirlərini bildirib:*

— Əvvəla, bunu mütləq qeyd etməliyəm ki, ölkəmizdə prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi dövlət başçısının müstəsna səlahiyyətidir. Bu səlahiyyət isə bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına tamamilə uyğundur.

Məlum olduğu kimi, ümumxalq referendumu yolu ilə Əsas Qanunumuza edilməmiş əlavə və dəyişikliklərə əsasən prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Seçkilərə bir neçə ay qalmış seçkinin təyin edilməsi qanunlarımızı əsaslanır və tamamilə gözlənilən idi. Dünyanın qabaqcıl ölkələrində belə seçkilərin təyin edilməsi və keçirilməsinə dair onlarca

misal gətirmək olar. Ona görə də ölkəmizdə belə bir qərarın qəbul edilməsində nəsa qeyri-adi bir şey axtarmaq və əsası olmayan şəhrlər vermək yersizdir.

Həmçinin, seçkilərin keçirilməsinə dair qərar verildikdən, ilk növbədə Ana Qanunumuzun tələbləri əsas götürülüb. Bunu da xüsusi olaraq qeyd etməliyəm ki, 2018-ci il ölkəmizdə bir sıra böyük tarixi əhəmiyyətli, beynəlxalq səviyyəli toplantıların keçirilməsi ilə yadda qalacaq. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan Xalq Cəmhuriyyətinin qurulmasının 100 illiyi, xalqımız qarşı erməni-daşnak dəstələrinin və Bakıdakı bolşevik hakimiyyətinin törətdiyi soyqırımının 100 illiyi, Milli Ordumuzun yaradılma-



sının 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və digər vacib əhəmiyyətli silsilə tədbirlərin keçirilməsi məhz bu il planlaşdırılıb. Bütün bunları, o cümlədən, prezident seçkilərinin layiqincə keçiriləcəyinə inanıram. Hesab edirəm ki, xalqımız tam azad, demokratik, şəffaf, ədalətli seçkilər keçirəcək.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”

Ölkəmiz inamla böyük uğurlara imza atır

□ *Doxsana yaxın yaşım var. Əksər yarıdıcı ziyalılar kimi, mən də heç zaman heç bir partiyanın üzvü olmamışam. Ancaq ölkəmizi dövlət müstəqilliyimizin bərpasının ilk illərindəki çoxsaylı problem və məhrumiyyətlərdən xilas etmiş Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim bəyanmış və dəstəkləmişəm. Bu partiyanın aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizəd göstərilməsi barədə qərarını isə bəyənmişəm və, həm də alqışladım.*

Bunun səbəbini açıqlamaq üçün geridə qalan illərdən təkcə birinin – ötən ilin Azərbaycan həqiqətlərini yada salmaq kifayətdir. Bu il yanvarın 10-da keçirilən mötəbər bir tədbirdə elan edildi ki, 2017-ci ildə Azərbaycan iqtisadi sahədə çox böyük uğurlar əldə edibdir. Çünki həmin il dərin iqtisadi islahatlar ili idi. Ötən il həm Dünya Bankı,

həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət veriblər. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqəbatqabiliyyətinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir.



Sadələndirilmiş faktlar onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf etmişik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq, doğrudan da, böyük nəticədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoru-

yuruq və möhkəmləndiririk. Beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımızla verilən ən böyük qiymət məhz Davos Forumunun reytingidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olan Yeni Azərbaycan Partiyasının iqtidardə olması sayəsindədir. Ona görə də, hesab edirəm ki, növbəti prezident seçkilərində bu partiyanın namizədi kimi məhz partiya sədrinin seçilməsi tamamilə təbii arzu və ədalətli qərardır. Partiyanın VI qurultayında 700 mindən çox siyasi

Naxçıvan Muxtar Respublikası sosial dayaqlarını gücləndirir


□ *Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi milli iqtisadiyyatın perspektivləri üzrə davamlı inkişafı hədəfləyən Naxçıvan Muxtar Respublikası ötən dövrlərin sosial-iqtisadi xronikasına yeni-yeni nailiyyətlər qazandırır. Malik olduğu və zaman keçdikcə daha da artan iqtisadi potensial onun milli iqtisadi inkişafdakı rolunu daha da gücləndirməkdədir. Bu isə yüksək iqtisadi idarəetmə və davamlı sosial qayğı ilə əhatələnən muxtar respublikanın qarşıya qoyduğu məqsədlərinə çevik şəkildə çatmasına təkan verir.*

Ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarət makroiqtisadi tədbirlərinə diqqət edəndə aydın olur ki, Naxçıvan Muxtar Respublikası özünün çoxşaxəli iqtisadiyyat quruculuğu proseslərində onun:

- regional siyasətinin səmərəliliyinə xidmət edir və istehsal (iqtisadi) münasibətlərinin inkişafında müvafiq amil üzrə təşkilatlanmaya üstünlük verir;
- infrastruktur siyasətinin yüksək potensiallı təminatı ilə stimullaşdırıcı amillərin işləliyinə və çevikliyinə şərait yaradır;
- məskunlaşma siyasətinin dinamikliyi və onun kreativ təşkil sahəsindəki ideyaların dəstəklənməsinə önəm verməkdədir;
- məşğulluq siyasətinin səmərəli təşkili və idarə olunmasındakı təşəbbüslərin məhsuldarlığına və perspektivliyinə şərait yaradır;
- bununla da, belə makroiqtisadi nailiyyətlərlə sosial siyasətin dayanıqlığını və uzunmüddətlilik imkanlarını artırır.

Naxçıvan Muxtar Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və yüksək xalq sevgisi ilə başladığı sosial-iqtisadi islahatlarını davam etdirməkdə və 2003-cü ildən regional inkişaf proqramların səmərəli icrası ilə onu daha da zənginləşdirməkdədir. Təbii ki, bu, onun uzaq gələcək üzrə hədəf və prioritetlərinin də faydalılığıdır. Artıq muxtar respublika ölkənin iqtisadi gücünün artırılması, onun bütün regionlar üzrə əhatə dairəsinin genişləndirilməsi, mikro və makro səviyyələrdəki proseslərin düzgün əlaqələndirilməsindəki əhəmiyyəti ilə seçilməkdədir. Bunu son illərin dayanıqlı sosial-iqtisadi inkişaf dinamikası üzrə göstəricilər də təsdiq edir.


Muxtar Respublikada müxtəlif illər üzrə ÜDM-in istehsal həcmi (min manat)



Təhlillər göstərir ki, ötən 2017-ci ilin nəticələrinə əsasən, istehsal olunan ÜDM-in həcmi 2014-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,2 dəfəyə yaxın artmışdır. Bu, muxtar respublikanın milli iqtisadiyyatın perspektivləri üzrə müəyyən edilən vəzifələrin səmərəli icrasındakı qətiyyətliyi göstərir. Eyni müqayisəni 2017 və 2015-ci, eləcə də 2017 və 2016-cı illərin inkişaf nəticələri üzrə aparanda aydın olur ki, hər iki dövr üzrə artımın vəziyyəti necədir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı inkişaf yolundadır. Əsas məqsəd iqtisadiyyatın təminat qabiliyyətinin artırılmasından, onun cəmiyyət və əhali üçün faydalılığının yüksəldilməsindən, daha doğrusu, sosialyönümlülüyünün gücləndirilməsindən ibarətdir. Məhz bu məqsədlə, həyata keçirilən tədbirlər mahiyyət etibarı ilə nəzərdə tutulan hədəflərə xidmət etmiş və hər bir insanın gündəlik yaşayış tərzinin, onun firavanlığının, fəaliyyətindəki stimulların və məhsuldarlığın hərəkətverici qüvvəsinə çevrilmişdir. Aşağıdakı şəkil qeyd etdiklərimizi özündə birləşdirməklə, muxtar respublikada hər bir nəfərə düşən ÜDM-in həcmi ifadə etməkdədir.

Müxtəlif illər ərzində hər bir nəfərə düşən ÜDM-in həcmi (manat)




Təsdiq edilərək qəbul olunan və səmərəli icra mexanizmi ilə təşkilatlanan hüquqi və iqtisadi tənzimləmələr muxtar respublikanın mövcud iqtisadi imkanlarını daha da artırmış və yeni perspektivlər açmışdır. Xüsusən, muxtar respublikada iqtisadiyyatın sahə strukturu üzrə sosiallaşma meyillərinin gücləndirilməsi onun əhalinin rifah halının daha da yaxşılaşdırılması sahəsindəki önəmini artırmaqdadır. Qeyd edilən proseslərin məntiqi əsası olaraq, iqtisadiyyatın hüquqi və iqtisadi tənzimlənməsi, sosial mahiyyətinin yüksəldilməsi məqsədilə 2005, 2008, 2012, 2013, 2016-cı illərdə çoxistiqamətli fəaliyyət planlarından ibarət normativ aktlar qəbul edildi ki, bunlar da muxtar respublikanın iqtisadiyyat quruculuğu proseslərində:

- *ərzaq təhlükəsizliyinin təminatı;*
- *məhsul istehsalının stimullaşdırılması;*
- *islahatların davam etdirilməsi;*

- *sənayeləşmə proseslərinin sürətləndirilməsi;*
- *milli iqtisadiyyat üzrə hədəf və prioritetlər əsas götürülməklə, göstərilən sahələrdə maddi-texniki təchizat sahəsində operativ və çevik mexanizmlərə şərait yaratmış oldu. Dövlətə əhali arasındakı qırıqlıq bağluluğun gerçək tərənnümünə çevrilən bu məsələlər məntiqi davamlılığı və humanistlik əzanəsi ilə iqtisadi siyasətə yeni görkəm qazandırmışdır. Bununla yanaşı, yeni iş yerlərinin açılmasına, eləcə də əhalinin sosial müdafiəsinə dövlət qayğısının gücləndirilməsi onların altıqlıq qabiliyyətinin artırılmasına öz əksini tapmaqdadır. Bu isə təbii ki, əhalinin gəlirlərində özünü göstərməkdədir.*

Əhalinin gəlirləri (min manat)



Bu göstəricilər muxtar respublikanın son iyirmi iki ildə keçdiyi böyük inkişaf yolunun təsdiqidir. Əhalinin gündəlik yaşayış tərzinin daha da yaxşılaşdırılması, dövlətin sosial siyasətində bu sahənin çəkisinin yüksək olması, istehsal və istehlak mədəniyyətinin, bununla yanaşı, istehsalçı və istehlakçı davranışının ən təkmil səviyyəsini təmin etmişdir. Qeyd edək ki, bu, müvafiq dövrlər üzrə hər nəfərə düşən gəlirlərin həcminin artmasına öz müsbət təsirinə göstərmişdir.

Bu, bir həqiqətdir ki, muxtar respublikada hər kəs artıq bu göstəricilərin yaratdığı səmərəli mühit nəticəsində islamaya, fəaliyyət göstərməyə, sosial-iqtisadi inkişafın ən fəal iştirakçısı olmağa özündə stimül hiss edir.

Dünyanın günü-gündən daha da kəskinləşən hadisələri fonunda ölkəmizin və onun regionlarının hazırkı inkişaf səviyyəsini çox yüksək dəyərləndirmək lazımdır. Mühərrib təhdidlərinin, terror hadisələrinin, siyasi nizamsızlıqları, sosial bəlalərin və iqtisadi böhranların getdikcə çoxaldığı müasir dövr ənənəvi təşkilatlanmaların və qüvvələr nisbətini dəyişikliyə uğratmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan Respublikasının bir sabitlik adası olaraq milli iqtisadi inkişafı naminə ardıcıl gerçəkləşdirdiyi layihələrin və dünyadakı proseslərə sülh gətirəcək təşəbbüslərlə çıxış etməsinin onun düzgün və qətiyyətli addımlarının nəticəsi olmaq etibarı ilə yüksək əhəmiyyəti vardır.

Məhz Naxçıvan Muxtar Respublikası da ümumilikdə ölkənin regional iqtisadi siyasətinin və beynəlxalq iqtisadi münasibətlərin səmərəliliyi baxımından çox zəruri vəzifələr yerinə yetirməkdədir. Bu missiya ümumilikdə makroiqtisadi inkişaf və xarici iqtisadi əlaqələrin perspektivliyinə də hərəkətverici təsir etməkdədir.

Naxçıvan Muxtar Respublikasının iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi artıq milli iqtisadi prioritetlərə aid edilməklə dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsinə çevrilmiş və bu sahədə strateji addımlar atılmaqdadır. Qeyd etmək lazımdır ki, müasir iqtisadi şəraitə və hazırkı inkişaf səviyyəsinə uyğun olaraq, muxtar respublikada bu istiqamətdə nəzərdə tutulan tədbirlərin səmərəli həyata keçirilməsi iqtisadi, siyasi, diplomatik və ticarət əlaqələrinin vacibliyi baxımından olduqca əhəmiyyətlidir. Bu sahədə qonşu ölkələrlə, o cümlədən, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlığın çox böyük önəmi vardır. Bu mənada həmin ölkələrin iqtisadi maraqlarına və sosial-iqtisadi inkişaf potensialına xidmət edəcək layihələrin gerçəkləşdirilməsinin önəmi də yüksək olacaqdır.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında yaradılacaq xüsusi iqtisadi zonaların strateji zərurətini vurğulamaq lazımdır. Elə bu məqsədlərin reallaşdırılması istiqamətindəki tədbirlərin tərkib hissəsi olaraq, 2017-ci ilin yanvar ayında Türkiyənin İqtisadiyyat Nazirliyinin İxracat İdarəsi rəisinin Naxçıvan Muxtar Respublikasında səfərdə olması, oktyabr ayında isə Türkiyənin İqdr şəhərində Türkiyə – Azərbaycan biznes-forumunun keçirilməsinin bəhs olunan sahədə böyük əhəmiyyəti vardır. Azərbaycan (o cümlədən Naxçıvan Muxtar Respublikası) və Türkiyə respublikalarının iqtisadiyyat nazirlərinin birgə iştirakı ilə reallaşan bu görüşdə qarşılıqlı iqtisadi-ticarət perspektivlərinə dair müzakirələr aparılmışdır. Bu sahədəki proseslərin tənzimlənməsi üçün iki ölkənin müvafiq strukturlarının qəbul etdikləri bir sıra tənzimləmə tədbirləri də qüvvəyə minmişdir. Məlumdur ki, Türkiyə Cümhuriyyətinin Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (bunlardan 13-ü kənd təsərrüfatı, 30-u sənaye məhsulu olmaqla) Türkiyənin bütün ərazisinə idxal rəsumu ödənmədən, güzgüli şərtlərlə daxil olmasına razılıq verilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərar Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsulların Türkiyəyə rəsum ödəmədən ixrac edilməsinə imkan yaradacaq. Bu isə şübhəsiz ki, muxtar respublikanın ixracatı şaxələndirilməsi sahəsindəki hədəflərinin çevik gerçəkləşməsinə xidmət edəcəkdir.

Təbii ki, bu, həm də öz növbəsində Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərin fəal tənzimləyicisi kimi rolunun və əhəmiyyətini artırılmasında muxtar respublikanın mövcud imkanlarını genişləndirəcəkdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika:

- *yerli məhsulların istehsalında daxili bazarın təminatına cavab verəcək səviyyənin və məhsuldarlığın əlçatanlığına imkanlar açmış, bu isə həm bazar, həm də iqtisadi tarazlığa zəmin yaratmışdır. Digər tərəfdən, bu, həttə kəndlərin sosial-iqtisadi inkişafını, xüsusən də ictimai istehsalın həcmi artırılmasındakı əhəmiyyətini gücləndirəcəkdir;*
- *ixracatın stimullaşdırılması və idxalın məhdudlaşdırılması məqsədlərinin reallaşmasında, bununla da milli iqtisadiyyatın hədəf və prioritetlərinə xas olan iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm amil olan müsbət saldonun təmin edilməsində təsiredici mərhələni daha da təkmilləşdirmiş oldu;*
- *ölkənin makroiqtisadi maraqlarının ifadə edilməsinə çevik yanaşma qoymaqla, iqtisadiyyatın müqavimət gücünə malik təşkilatlanması sürətləndirməkdədir;*

Bununla yanaşı, 17-18 dekabr 2017-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İran İslam Respublikasına etdiyi rəsmi səfər bu sahədəki potensiala yeni təkan olacaqdır. Eyni zamanda, bu, ümumilikdə, ölkələrimiz arasındakı iqtisadi, ticarət, humanitar, enerji və digər sahələrdəki əlaqələrin inkişafı perspektivlərini daha da artıracaqdır. Təbii ki, bunlar bir daha muxtar respublikanın milli iqtisadiyyata doğru olan yolda qətiyyətli addımlarını göstərməkdədir.

Göründüyü kimi, yaxın gələcəkdə muxtar respublikada sosial-iqtisadi inkişafın davamlılığı və dayanıqlılığının təminatı istiqamətində yüksək perspektivlərə söykənən tədbirlər həyata keçirilməkdədir və bu, təbii ki, əhalinin firavan yaşayışının, istehsal imkanlarının və məhsuldar fəaliyyətinin daha da səmərəliliyinə xidmət etməkdədir.

Cavadxan QASIMOV,
iqtisad üzrə fəlsəfə doktoru,
dosent

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

□ *Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.*

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan və İcəvan rayonları ərazisindəki adsız

yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı kəndində və adsız yüksəkliklərdə, Bərd rayonunun Çınarı kəndində yerləşən mövqelərdən

Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altın-

da olan Çiləbürt, Yarımcı, Ağdam rayonunun Tağıbəyli, Sıxlar, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ali Baş Komandanın tapşırıqları Azərbaycan Ordusunun rəhbər heyətinə çatdırılıb



□ *Fevralın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.*

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videoabslantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusu barədə söylədiyi fikirləri vurğulayan müdafiə naziri, cari ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ali Baş Komandanın ordu quruculuğunun prioritet məsələ olması, ölkəmizin silahlanma-

sı, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun şanlı tarixi qələbə əldə etməsi barədə səsləndirdiyi fikirləri xüsusi qeyd edən nazir bildirib ki, dövlətimiz və xalqımız tərəfindən Azərbaycan əsgərinə hər zaman yüksək qiymət verilir.

Cəbhə xəttində əməliyyat şəraitində yaranmış son vəziyyətin təhlilini aparan nazir qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, onların döyüş və məənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

“Xalq qəzeti”

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

□ *ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Suriyanın Afrin bölgəsindəki vəziyyəti müzakirə etmək niyyətindədir.*

RİA “Novosti” agentliyi xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. “Dövlət katibi Ankarada ikitərəfli münasibətlər, regionda, o cümlədən Afrindəki vəziyyəti müzakirə edəcək”- deyə məlumatda qeyd olunub.

Gələcək həftə regiona səfəri çərçivəsində R.Tillerson İordaniya, Livan, Misir və Küveytə də səfər edəcək.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Afrin



bölgəsində “Zeytun budəği” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Hoqan QİDLİ: Ağ evin aparat rəhbəri istefaya getmək niyyətində deyil



□ *Ağ evin aparat rəhbəri Con Kelli istefaya getmək niyyətində deyil.*

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin mətbuat katibinin müavini Hoqan Qidili bildirib.

“Con Kelli istefa verməyib və vəzifəsindən getmək niyyətində deyil”, - deyə Ağ ev rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Ağ ev aparatının katibi Robert Porter istefa verib. Porterin iki sabiq həyat yoldaşı onu məişət zorakılığında ittiham edib.

Sakaryada böyük bir prospektə “Qarabağ” adı veriləcək

□ *Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə “Qarabağ” adı veriləcək.*

Bu barədə Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb.

Qarasu rayon bələdiyyəsinin sədri Mehmet İspiroğlu, Beynəlxalq Araşdırmaçılar İnstitutu İctimai Birləşməsinin rəhbəri, Milli Məclisin deputatı Qonira Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar və TADF-in Sakarya üzrə təmsilçisi Aliq Bağirov tərəfindən imzalanan sənəddə qeyd olunur ki, bu qərar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm etməklə



bərabər, zəngin tariximizə aid həqiqətləri yaşatmaq məqsədi daşıyır.

Mehmet İspiroğlu vurğulayıb ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın təklifi əsasında

rayonda ən qısa zamanda “Azərbaycan” adında geniş bir park salınacaqdır.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Sakarya

Sabirabad: İnkişaf bütün sahələrdə dinamik xarakter alıb

□ *Sabirabad Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzümüş, sonra rayon iqtisadiyyatının inkişafını əks etdirən sərgiyə baxmışlar.*



Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayilov bildirdi ki, bu il yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə həsr olunmuş iclasında dövlət başçısı ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, Azərbaycan xalqının 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir.

Sevindirici haldır ki, keçən il respublikada olduğu kimi, Sabirabad rayonunda da bütün sahələrdə inkişaf dinamikası qorunub saxlanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam etdirilmişdir. Rayon ictimaiyyəti üçün ötən ilin ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il noyabrın 28-də Sabirabad rayonuna növbəti səfəri olmuşdur. Səfər çərçivəsində ölkə başçısı bir sıra müxtəlif təyinatlı obyektlərin təmələqurma, təqdimat və açılış tədbirlərində iştirak etmişdir.

Məruzəçi qeyd etdi ki, 2017-ci ildə rayonda bütün sahələrdə irəliləyiş əldə olunmuşdur. Rayon üzrə ümumdaxili məhsul istehsalı 1,1 faiz, sənaye məhsulu 5,9 faiz, rabitə xidməti 9,1 faiz, nəqliyyat xidməti 3,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 30,6 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiya 70 milyon 451 min manat təşkil etmişdir. Adambaşına düşən pul gəlirləri, orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən artmışdır. Ötən ildən başlayaraq rayon özünüməliyyətləşməyə keçməklə respublika büdcəsindən dotasiya almamışdır.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən Sabirabadda sənaye

məhəlləsinin təməlinin qoyulması böyük tarixi hadisədir. 20,3 hektar ərazidə salınacaq bu sənaye məhəlləsində bir sıra istehsal, tədarük və emal müəssisələrinin yaradılması, gələcəkdə logistika mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Sabirabad respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Burada ötən il kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki ilə müqayisədə 45 milyon 837 min manat və ya 22,2 faiz artaraq 251 milyon 985 min manata çatmışdır. Məhsulun 139 milyon 253 min manatı, yaxud 55,2 faizi heyvandarlıq, 112 milyon 732 min manatı, yaxud 44,8 faizi bitkiçilik sahəsindən əldə olunmuşdur.

Keçən il rayonda 95970 ton taxıl istehsal edilmişdir ki, bunun 57319 tonu buğda, 38401 tonu isə ərpaadır. Hər hektardan ümumi məhsuldarlıq 39,4 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40,3 sentner təşkil etməklə 2016-cı ilə müqayisədə taxıl istehsalı 3180 ton artmışdır. Ötən il rayonda 18826 ton kartof, 113962 ton tərəvəz, 99770 ton bostan məhsulları istehsal edilmişdir.

Hesabat ilində rayon üzrə cəmi 15055 hektar sahədə pambıq əkilmis, 18,2 min ton xam pambıq tədarük edilmişdir. 2017-ci ildə pambıq əkinə sahələri 2016-cı ilə müqayisədə 2,5 dəfə, məhsul istehsalı isə 2,2 dəfə artmışdır. 2015-ci ilə müqayisədə isə əkin sahələri və məhsul istehsalı 10 dəfəyədək artmışdır.

Rayonda 2018-ci ildə ət istehsalı (diri çəkiddə) 17061 ton, süd istehsalı 106851 ton, yumurta istehsalı 55 milyon 199 min ədəd, yun istehsalı 344 ton təşkil etmişdir. Ötən il müqayisədə ət istehsalı (diri çəkiddə) 475 ton (2,8 faiz), süd istehsalı 3135 ton (3,0 faiz),

yun istehsalı 22 ton (4,2 faiz) artmışdır. Son illər rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına böyük qayğı ilə yanaşıdır. Ötən əsrin 70-ci illərində inşa olunan Mərkəzi rayon xəstəxanasının



binası yarasız vəziyyətə düşdüyündən dövlət başçısının tapşırığı ilə 2012-ci ildə yeni binanın tikintisinə başlanılmış 205 cərpayılıq xəstəxana istifadəyə verilmişdir. Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Xəstəxana binası milli memarlıq baxımından da göz oxşayır. Dövlət başçısı rayona səfəri çərçivəsində binanın açılışını etmişdir.

Rayonda əhalinin təbii qaz, içməli su ilə təchizatında da ardıcıl işlər görülmüşdür. Hazırda rayon mərkəzinə, 58 kəndə və 2 məcburi köçkün qəsəbəsinə təbii qaz verilir. Sabirabad şəhərinin və 15 kəndin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə magistral su xəttinin çəkilişi başa çatdırılmışdır. Ötən il üç Qarabağ müharibəsi əlilinə və bir 20 Yanvar şəhid ailəsinə, ümumilikdə, 67 şəhid ailəsinə Qarabağ müharibəsi və Çərnböl əlilinə mənzil verilmişdir.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri İbrahim Mustafayev, Milli Məclisin üzvləri, akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Elçin Quliyev və başqaları çıxış edərək 2017-ci ildə rayonda görülmüş işləri yüksək qiymətləndirmiş, bu inkişaf tempini 2018-ci ildə də qoruyub saxlamağı tövsiyə etmişlər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

Lənkəran: Yüksəliş əzmi, zəfər amalı



□ *Ölkəmizin “cənub mirvarisi”, subtropik zonanın mərkəzi sayılan Lənkəran öz sakinlərində hədsiz iftixar duyğuları yaradan, qonaqları heyran edən bir diyardır. Uğurla ötən hər il burada yeni-yeni zirvələrin fəthi ilə əlamətdar olur.*

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında şüarın iclası 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuşdu.

İclasdan əvvəl Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında ümummilli liderin abidəsi ziyarət edildikdən sonra iştirakçılar rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgiyə tanış oldular.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun illik hesabat məruzəsi dinlənildi. Məruzədə qeyd olundu ki, 2017-ci il sentyabrın 2-3-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə növbəti səfəri rayonun həyatında unudulmaz hadisəyə çevrilib. Dövlətimizin başçısı səfər çərçivəsində rayonun təsərrüfatları və istehsal sahələri ilə tanış olaraq, əməkdaşlarla iş başında görüşüb, onlara tövsiyələrini verib. Sentyabrın 3-də isə cənab Prezidentin sədrliyi ilə Lənkərandə ilk dəfə olaraq çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

T.Qaraşov ötən il Lənkərandə bir sıra mühüm əhəmiyyətli tədbirlərin, o cümlədən aprel ayında “XX əsrdə Türk-Müsləman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, 6-7 may tarixlərində ilk dəfə olaraq Azərbaycanca “Avropa Günü” (Şuman günü) münasibətilə şənliklərin müvəffəqiyyətlə keçirildiyini xatırladı. Məruzəçi daha sonra deyib ki, hesabat ilində Lənkərandə sosial-iqtisadi sahənin inkişafına 160,4 milyon manat investisiya yönəldilib, bunun da 145,9 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub. 2017-ci ildə rayona həmçinin ümumi layihə dəyəri 124,5 milyon manat məbləğində özəl investisiya cəlb olunub, icra edilmiş 72,4 milyon manat məbləğində investisiyanın 5,1 milyon manatı xarici investisiya olub. Rayonda ümumi məhsul buraxılışı 2016-cı ilə nisbətən

9,1 faiz artaraq 449 milyon manat təşkil edib, sənaye müəssisələrində əvvəlki ilə nisbətən 20 faiz çox, yəni 37,1 milyon manatlıq məhsul istehsal olunub.

Daha sonra diqqətə aqır sahəyə yönəldən nətiq bildirib ki, dövlət qayğısının daim artması hesabına ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunda da kənd təsərrüfatı sürətlə inkişaf edib, 104,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu, o cümlədən 73972 ton tərəvəz, 4872 ton kartof, 3851 ton taxıl, 17877 ton meyvə tədarük olunub.

Hesabat ilində rayonda 50 hektar sahədə yeni çay plantasiyalarının salındığını, məhsuldar sahələrdən 241 ton yaşıl çay yarpağının yığıldığını, bunun hesabına 1,1 milyon manat gəlir əldə olunduğunu, 300 nəfərin daimi işlə təmin edildiyini vurğulayan icra başçısı cənab Prezidentin ölkədə ekoloji cəhətdən təmiz və təhlükəsiz ərzaq məhsulları istehsalının artırılması barədə tapşırığının icrası ilə əlaqədar rayonda çəltikçiliyin inkişafına da xüsusi diqqət yetirilərək əkin sahələrindən 526 hektara çatdırıldığını qeyd edib. Respublikada ilk dəfə olaraq bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Cənubi Koreyadan gətirilərək ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Nəticədə çəltik sahələrindən 1815 ton yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul yığılıb, 4,4 milyon manat gəlir əldə edilib, 1068 nəfər işlə təmin olunub, məhsulun keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 çəltik zavodu quraşdırılıb. Məruzədə həmçinin sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar ötən il “Gilan Aqro” MMC tərəfindən 100 hektar sahədə xaricdən gətirilmiş yeni növ sitrus bağlarının salındığı, 200 nəfərin daimi işlə təmin edildiyi, ümumilikdə isə rayonda il ərzində 1282 hektar sitrus bağlarından 12900 ton məhsulun yığıldığı və bunun hesabına 7,7 milyon manat gəlirin əldə olunduğu qeyd edilib.

Ötən il rayonda heyvandarlıq məhsullarının istehsalı sahəsində də nailiyyətlər qazanılıb. Dirli çəkiddə 6717 ton

mal əti, 202,7 ton quş əti, 33790 ton süd və 15,9 milyon ədəd yumurta tədarük olunub.

Ölkə rəhbərinin unudulan kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən rayonda ilk dəfə olaraq baramaçılıq da inkişaf etdirilir. Belə ki, baramaçılığın yem bazasının yaradılması üçün keçən il rayon üzrə ümumilikdə 64,7 min ədəd tut tinqi əkilib, həmçinin mövcud tut tinqilərindən çilingi üsulu ilə 100 min ədəd yeni tinqin yetişdirilməsinə başlanılıb. Bu il ilk dəfə olaraq könüllülük əsasında 30 aیلə tərəfindən baramanın basdırılacağı nəzərdə tutulub.

Məruzədə hesabat dövründə yol-abadlıq işlərinə də diqqət artırıldı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran şəhərində qazalı vəziyyətə düşmüş 13 çoxmənzilli yaşayış binasında asanlı bərkitmə-gücləndirmə işlərinin və 20 çoxmənzilli yaşayış binasının dam örtüklərinin və fasad hissələrinin əsaslı təmiri ilə bağlı sərəncamlarının sakinlər tərəfindən minnətdarlıqla qarşılandığı vurğulanıb.

Ötən il Lənkəranın respublikada daha bir ilkə imza atdığı, dekabrın 19-da şəhərdə ilk dəfə olaraq çay, çəltik və sitrus festivalının keçirildiyi, bu ümumxalq tədbirinin təkcə kənd təsərrüfatında deyil, həm də rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuğu sahəsində qazanılmış nailiyyətlərin parlaq nümayişinə çevrildiyi qeyd edib.

T.Qaraşov çıxışının sonunda əminliklə bildirib ki, lənkəranlılar qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək və Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələrini daha da artırıcaqlar.

Məruzə ətrafında çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hədi Rəcəbli, millət vəkili Rüfət Quliyev, Prezident Administrasiyasının məsul işçisi Həbib Əzəməddov və digərləri 2017-ci il Lənkəran rayonunda görülmüş işləri yüksək qiymətləndirərək, əldə edilən nailiyyətlərin davamlı olması arzusu ilə tövsiyə və məsləhətlərini bildiriblər. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

Oğuz: Görülən işlər əhalinin güzəranının daha da yaxşılaşmasına hesablanıb

□ *2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə həsr edilmiş ümumrayon toplantısında bu dağlar diyarının ötən illik uğur və nailiyyətlərini göstərən çoxsaylı faktlar, rəqəmlər, arqumentlər səsləndirildi. Geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov qeyd etdi ki, ötən il Yemişanlı, Xalxalqışlaq və Qarabaldır kəndlərində yeni modul tipli məktəblər istifadəyə verilib. Baş Daşəğıl və Top kəndlərində Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi ilbوی davam etdirilib. Axıska türklərinin evə ehtiyacı olan ailələrinə il ərzində rayonun müxtəlif yaşayış məntəqələrində 11 yaşayış evi tikilərək istifadəyə verilib.*



Oğuz şəhərində 15 ədəd ictimai yaşayış binasının fəsadının, pillakən qəfəsinin və dam örtüyünün təmiri işləri aparılıb. Rayon icra hakimiyyətinin sişafı ilə Oğuz şəhərində, Oğuzçay çayı üzərində piyada keçid körpüsündə, yeni uşaq bağçasında, Olimpiya İdman Kompleksinin ətrafında, Heydər Əliyev parkında, yeni istirahət parkında, şəhərin 3 küçəsində təmir və abadlıq işləri başa çatdırılmışdır.

Həmçinin Oğuz şəhərində küçələrin təmiri işləri ilə əlaqədar olaraq, 14 küçədə ümumilikdə 15 min 900 kvadratmetr yol sahəsinə asfalt-beton örtüyün salınması işləri yerinə yetirilib. Bundan başqa, rayonun Buaç kəndində tütüncüqurma səxinin inşasına başlanılıb və hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Sincan-Xaçmaz-Filfil avtomobil yolunun tikintisi və təmiri işləri başa çatdırılıb, yol istifadəyə verilib. Oğuz-Buaç-Muxas-Baş Daşəğıl avtomobil yolunun tikintisinə başlanılıb. Oğuz-Xanabad, Padar-Böyük Söydül avtomobil yolunun tikintisi ilə bağlı sənədləşmə işləri aparılıb.

Hesabat dövründə rayonda 350 yeni iş yeri açılmışdır. Onların hamısı daimidir.

Ümumrayon toplantısında qeyd edildi ki, 2002-2017-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu-nun vasitəsilə Oğuz rayonu üzrə 223 sahibkara

12,3 milyon manat, o cümlədən 2017-ci ildə 12 sahibkara 165 min manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 980, o cümlədən, 2017-ci ildə 13 yeni iş yeri yaradılıb. Rayonda 2017-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 22,4 faiz artaraq, 100,8 milyon manat təşkil edib.

İpəkçiliyi inkişaf etdirmək üçün hesabat ilində 9,8 hektar sahədə 58 min ədəd tut tinqi əkilib. Belə bağların ümumi sahəsi 20,7 hektardır. Hesabat ilində ailo kəndli və ev təsərrüfatlarında 2524,05 kiloqram barama istehsal edilib.

Paytaxt bazarlarında süni qiymət artımının qarşısını almaq məqsədilə Bakı şəhərinin Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Oğuzlu fermerlər hər həftənin şənbə və bazar günləri müxtəlif çeşiddə istehsal etdikləri kənd təsərrüfatı məhsullarını manecssiz olaraq həmin bazarlara çatdıraraq, əhaliyə yüksək xidmət göstərirlər.

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Oğuzda da uğurla həyata keçirilməkdədir. Son 12 il ərzində rayonda 17 yeni məktəb binası və Oğuz şəhərində 115 yerlik yeni bağça binası inşa edilib. 3 məktəb binası, 1 körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Yeni

tikilmiş və əsaslı təmir olunmuş ümumtəhsil məktəbləri 3700 şagirdin təhsil şəraitinin yaxşılaşmasına səbəb olub. 2017-2018-ci dər ilində rayonun Qarabaldır, Yemişanlı və Xalxalqışlaq kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib.

İlin yekunları barədə danışan rayon rəhbəri qarşıda mühüm vəzifələrin durduğunu söylədi: “Sahibkarlara kreditlərin verilməsi üçün lazımı kömək göstərilməli, onların hüquqları



qorunmalıdır. İstehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına və xidmət sektorunun inkişaf etdirilməsinə diqqət artırılmalı, baramaçılığın inkişafı, tut bağlarının salınması işi sürətləndirilməli, barama istehsalının rayon üzrə ikiqat artırılmasına nail olmalıyıq”.

Qeyd edildi ki, fındıqçılığın inkişafı, yeni bağların salınması işi sürətləndirilməli, onların ümumi sahəsi 2000 hektara çatdırılmalıdır. Tütüncülüyn inkişafı ilə bağlı tədbirlər həyata keçirilməli, əkin sahələri 400 hektara çatdırılmalı, məhsul istehsalı artırılmalıdır. Eləcə də, rayonda turizm sektorunun inkişafı ilə bağlı tədbirlər görülməlidir.

Nətiq sonnda dedi: “Dövlətimizi əmin edərik ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan geniş quruculuq işləri 2018-ci ildə də davam etdiriləcəkdir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı tövsiyə və tapşırıqlardan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün qüvvələrdən maksimum istifadə ediləcəkdir”.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Qazax sərmayə qoyuluşuna görə ilk onluqdadır



□ *Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.*

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ümummilli liderin xatirəsinə ehtiramla yad etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babasov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsini etmişdir. Rayon rəhbəri 2017-ci ildə Qazaxda görülmüş tikinti-quruculuq işləri barədə ətraflı məlumat verərək demişdir ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunub. Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də görülmüş işləri təhlil edən icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin bu sahə ilə bağlı irəli sürdüyü tapşırıqların yerinə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Qeyd olunmuşdur ki, Qazax dinamik inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatdırılmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq, daha 54 çoxmənzilli bina təmir edilmişdir. Bunun nəticəsində 103 nəfər işlə təmin olunmuşdur. Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. 2017-ci ilin oktyabr ayında əlavə 2 qrupun, 2018-ci ilin yanvar ayında isə 6 qrupun açılmasına nail olunmuşdur. Bundan əlavə, “HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndindəki uşaq bağçalarında

əsaslı təmir və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən Kosalar, Xanlıqlar və Cəfərlı kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, müasir tələblərə uyğun inventar və avadanlıqlarla təchiz olunmuşdur. Qazax şəhərindəki körpələr evi-uşaq bağçalarında kombi sistemi quraşdırılıb, bütün bağça işçiləri xüsusi qiyafələrlə təmin olunmuşlar.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı sürətdə yeni iş yerləri açılır. 2017-ci il ərzində rayonda 13 yeni müəssisə yaradılmış, 1497-si daimi olmaqla 1568 yeni iş yeri açılmışdır.

Rayonda “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Bu proqramın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı sərmayə qoyuluşuna görə ilk onluqda olan rayonlar sırasında Qazaxın da adını qeyd etmişdir. İqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat özəl sərmayə qoyulmuşdur.

“Azərxaqla” ASC tərəfindən Qazax şəhərində 161 iş yerlik xalça müəssisəsi tikilərək istifadəyə verilmişdir.

Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə başlanılmışdır. Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri aparılıb və abidənin ətrafında yeni park salınmışdır. İllik istehsal gücü 50 min ton olan “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində əhəng zavodunun tikintisi başa

çatmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Həmin zavodda 350 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.

“Çarçoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndində illik istehsal gücü 50 min ton olan əhəng zavodunun və illik istehsal gücü 9600 ton olan elektrod istehsalı zavodunun tikintisi davam etdirilir. Bu zavodlarda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

2017-ci il ərzində 10 subartezian quyu su istifadəyə verilmiş və keçən il qazıntısı aparılan 6 ədəd subartezian quyu su yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 2017-ci ildə cəmi 36.469 ton taxıl əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6.629 tonu isə ərpaadır. Hər hektar sahədən 36 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur.

2017-ci ildə rayonda 47,8 hektar yeni fındıq baği salınmış və beləliklə, fındıq bağlarının sahəsi 222,83 hektara çatmışdır ki, bunun da 136 hektarı məhsuldar bağlardır.

Əkin sahələrindən 22 min ton kartof, 2 min 726 ton qarğıdıl, 132 ton günəbaxan, 12 min 13 ton tərəvəz və sair istehsal olunmuşdur. İl ərzində 80 min 240 kiloqram quru tütün məhsulu istehsal edilmişdir. Əvvəlki ilə müqayisədə tütünün əkin sahəsi 40 hektar, istehsal olunmuş məhsul isə 64 min 605 kiloqram çox olmuşdur. 2018-ci ildə daha 60 hektar sahədə tütün becərilməsi nəzərdə tutulmuşdur.

Ötən il Qazaxda 4623 kiloqram barama istehsal edilmişdir. Bu, 2016-cı ildəkindən 3 min 123 kiloqram və ya 3,1 dəfə çoxdur. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə 2017-ci ildə 7 min 300 ədəd tut tinqi basdırılmışdır ki, bunun da 4 min 300 ədədi yerli, 3 mini isə Çin Xalq Respublikasından gətirilmişdir...

İcra hakimiyyəti başçısının məruzəsindən sonra rayon maliyyə idarəsinin rəisi Novruz Abdullayev, Aqrarparkın departament müdiri İlkin Əliyev və başqaları çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açmışlar.

Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açmış, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Qazaxda uğurla həyata keçirildiyini demişdir.

Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə öz çıxışlarında rayonda görülmüş işləri yüksək qiymətləndirmişlər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

□ **Görkəmli İsveç sahibkari, eyni zamanda, kimyaçı alim və ixtiraçı kimi bütün dünyada məşhur olan Alfred Nobel 1896-cı ildə dünyasını dəyişdi. Dövrünün ən varlı adamlarından biri sayılan, ailəsi və birbaşa varisi olmayan sənayeçinin vəfatından sonra məlum oldu ki, bir il əvvəl yazdığı vəsiyyətnamaya əsasən, onun bütün varidatı satılub maliyyə vəsaitinə çevrilərək İsveç Bankında xüsusi fonda toplanmalı, XX əsrin ilk ilindən başlayaraq əsas vəsaitə toxunmadan il ərzində toplanmış faiz məbləği həmin il ən böyük uğurlar qazanmış şəxslərə mükafat kimi verilməli idi. A.Nobel mükafat məbləğinin beş bərabər hissəyə bölünərək fizika, kimya, tibb (yaxud fiziologiya) və sülhün qorunması sahələri üzrə mükafat verilməsini vəsiyyət etmişdi. Mükafat bir yox, bir neçə şəxsə verilərsə, məbləğ onların arasında bərabər bölünməli idi.**

Beləliklə, A.Nobelin ölümündən sonra Nobel Fondu və fondun idarə olunması, mükafatların verilməsi ilə bağlı təşkilati məsələlərin həlli üçün xüsusi Nobel Komitəsi yaradıldı. Komitənin ilk qərarı ilə fondun əsasnaməsi təsdiq edildi və namizədlərin müəyyənəşdirilməsi, ayrı-ayrı sahələr üzrə mükafatçıların seçilməsi qaydası dəqiqləşdirildi. Qərara alındı ki, fizika və kimya üzrə laureatları İsveç Kral Elmlər Akademiyası, tibb (yaxud fiziologiya) üzrə Stokholm Karolina Tibb-Cərrahiyyə İnstitutu, ədəbiyyat üzrə İsveç Ədəbiyyat Akademiyası, sülhün qorunması üzrə isə Norveç parlamentinin nəzdindəki xüsusi komitə müəyyənəşdirir. Onların elan etdiyi nəticələr Nobel Komitəsinin qərarı ilə rəsmiləşdirilir.

1968-ci ildə İsveç Dövlət Bankı öz vəsaiti hesabına iqtisadiyyat üzrə ayrıca mükafat təsis edib. Həmin mükafat rəsmi olaraq “Alfred Nobelin xatirəsinə mükafat” adlanır. İqtisadiyyat üzrə mükafat Nobel fondunun vəsaiti hesabına verilməyə də, onun məbləği və statusu digər mükafatlarla fərqlənir. Beləliklə, altıncı sahə üzrə Nobel mükafatı meydana gəlmişdir. Nobel Fondunun əsasnaməsinə görə, vəfat etmiş şəxslərin əsərləri müzakirəyə qəbul edilmir, namizədlərdən hər hansı biri müzakirə müddətində dünyadan köçərsə, onun adı dərhal siyahıdan çıxarılır. (Komitənin xüsusi qərarı ilə bir neçə dəfə bu qaydadan kənara çıxma halları olmuşdur.) Laureat adı elan olunduqdan sonra vəfat edərsə, mükafat onun varisinə təqdim edilir. Hər bir sahə üzrə laureatın kimliyindən başqa, namizədlərin adları, müzakirələrin və səsvərmonin gedisində aid bütün məlumatlar məxfi saxlanılır. Onların yalnız əlli ildən sonra açıqlanmasına icazə verilir. Məsələn, bu günəçən ədəbiyyat üzrə mükafatların verilməsi ilə bağlı yalnız 1950-ci ilə qədərki məlumatlar açıqlanmışdır. Deməli, kimlərin namizəd göstərilməsi, hansı namizədin nə qədər səs toplanması barədə hər il KİV-də yayılan məlumatlar yaxşı halda fərziyyədən, pis halda isə dezinformasiyadan başqa bir şey deyil.

A.Nobel vəfat edəndə onun sərvəti 30 milyon İsveç kronundan çox idi. İndiki kurs-la hesablanbsa, bu, 265 milyon ABŞ dollarından artıq edir. Son dövrlər hər bir laureata verilən mükafatın miqdarı təxminən 1,1-1,5 milyon dollara bərabər olur. Laureatların adları oktyabrın birinci yarısında elan edilir və mükafatları dekabrın 10-da – A.Nobelın doğum gündündə Stokholmda İsveç kralı təqdim edir. Sülhün qorunması üzrə mükafat isə həmin gün Oslolda Norveç Kralının iştirakı ilə təqdim olunur.

Ötən il mükətilf sahələr üzrə Nobel mükafatına layiq görülmüş işlərin və laureatların qısa səciyyəsini nəzərdən keçirək.

sisteminə isə yalnız indi gəlib çatmışdır. Bu, o deməkdir ki, toqquşmanın baş veriyi nöqtədən Yەرə qədər olan məsafə 1,3 milyard işıq ilinə bərabərdir. Qara dəliklərin toqquşması zamanı yaranan şüalanmanın gücü insanın Kainatda müşahidə edə bildiyi bütün şüalanmaların ümumi miqdarından 50 dəfə çox idi.

Bu gün Yer üzərində ən hassas cihazların çətinliklə qeydə ala bildiyi dalğalar isə təsəvvürəgəlməz dərəcədə nəhəng olan bu enerjinin, demək olar ki, sönməkdə olan qalıqlarıdır. Elə bil ki, dəhşətli bir nərilləni öləziyən pıçılı səviyyəsində eşidirsən. Fizika sahəsində son yüz ilin ən böyük fundamental nailiyyəti hesab olunan bu kəşf insanın Kainatın yaranması və inkişafı, materiya və zamanın xassələri haqqında biliklərini yeni dövrün təbəlləri səviyyəsinə yüksəldir.

və orqanizmin bioloji ritmini nizamlayan bu fenomen gecə və gündüzün dəyişməsi ilə əlaqədar insan orqanizmində müxtəlif bioloji proseslərin intensivliyinin dövrü olaraq dəyişməsinə nəzərdə tutur. Canlı orqanizmdə cərəyan edən bioloji proseslərin müəyyən bir dövriyyəyə malik olması insanların diqqətini çoxdan cəlb edirdi. Bu hadisənin elmi şəkildə öyrənilməsi hələ XVIII əsrdən başlanmışdır, elə o vaxtdan da “bioloji saat” anlayışı meydana çıxmışdır. Müasir təbəttədə insan orqanizmini bu cəhətdən öyrənən elm sahəsini xronobiologiya adlandırırlar.

Yeni Nobel mükafatçıları bu hadisəni genetik səviyyədə araşdırmaqla bioloji ritmə “nəzarət edən” xüsusi geni aşkar edərək onun fəaliyyət formasını müəyyənəşdirləblər. Onlar isbat ediblər ki, bu gen insan hüceyrələrində gecə ərzində toplanan və

fatlara layiq görülmüş, dünyada tanınan bir qələm sahibidir. Əsərləri 40-dan artıq dila tərcümə edilərək yüzə yaxın ölkədə çap olunmuşdur. İngilis dilinin müasir dünya nəsrinin aparıcı dili kimi qəbul edilməsində onun yaradıcılığının mühüm rolu vardır.

K.İsiquro 1954-cü ildə Yaponiyada doğulmuş, altı yaşında ikən ailəsi ilə birgə İngiltərəyə köçmüş, burada böyüyüb təhsil almışdır. Əsərlərini ingiliscə yazan ədib əsil-kökündən imtina etməsə də, özünü daxilən britaniyalı saydığını bildirir. Bədii yaradıcılığa 1981-ci ildə başlayan yazıçıya ilk ədəbi şöhrəti 1989-cu ildə çap olunmuş “Günün qalın” romanı qazandırb. Bu əsər XX əsrin ingilis dili yüz ən yaxşı kitabı siyahısına düşüb. Nobel mükafatçısının 2005-ci ildə nəşr olunmuş “Bəyaz qrafınya”, xüsusən də 2010-cu ildə çapdan çıxmış “Məni yalnız bu-



nümunəsinə istinadən hesab edir ki, müasir dünyada nüvə silahından istifadə riski ən yüksək həddə çatıb. Bu amil təşkilatın apardığı mübarizənin aktuallığını və vacibliyini sübut edir.

İQTİSADİYYAT. İqtisadi nəzəriyyədən “insan amili”

2017-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı sahəsində apardığı tədqiqatlara görə” ABŞ-ın Çikaqo Universitetinin professoru Riçard Talerə verilmişdir.

İqtisad elmində yeni istiqamət sayılan davranış iqtisadiyyatı sosial və emosional amillərin iqtisadi qərarların qəbuluna təsirini öyrənir. Bu nəzəriyyənin tərəfdarları ayrı-ayrı fərdlərin, tədqiqat qruplarının və müəssisələrin iqtisadi səhədə irəli sürdüyü ideyaların formalaşmasına davranış xüsusiyyətlərinin, başqa sözlə desək, irrasional amillərin də təsir göstərdiyini iddia edirlər. Onlar istehsal münasibətlərinin yalnız iqtisadi qanunauyğunluqlarına deyil, həm də sosial və psixoloji faktorlara diqqət yetirir, iqtisadi proseslərdə “insan amilini” ön plana çəkirlər. Bu nəzəriyyə müasir dünya iqtisadiyyatında getdikcə daha faal rol oynayan eksperimental iqtisadiyyat fenomeninin formalaşmasında həlledici platforma hesab olunur.

Davranış iqtisadiyyatının ən nüfuzlu nümayəndələrindən biri sayılan R.Taler aras-dirmalarında əsas diqqəti insanların zəhni uçuot hesablamaları zamanı əməliyyatları necə sadələşdirmələri yönəldir. O, iqtisadi prosesləri düzgün qiymətləndirmək üçün hadisələrə yalnız rəşional düşüncə mövqeyindən yanaşmağı yetərli hesab etmir və irrasional cəhətlərin, ilk növbədə insan davranışını tənzimləyən psixoloji amillərin də nəzərə alınmasını vacib sayır. Alimin apardığı eksperimental tədqiqatlar sübut edir ki, irrasional amillərin nəzərə alınması düzgün və səmərəli iqtisadi qərarların qəbuluna mane olmur, əksinə kömək edir.

R.Taler bu sahəyə aid “idarəolunan seçim” nəzəriyyəsinin banisidir. Burada hər hansı bir iqtisadi situasiyada insan rəftarının psixoloji cəhətləri tədqiq olunur və klassik iqtisadi nəzəriyyələr tənqidi mövqedən dəyərləndirilir. Alimin fikrincə, iqtisadi münasibətlərin uzun illər boyu ənənəvi yanaşmalar əsasında qurulmuş mexanizminin müasir nəzəriyyələr mövqeyindən ciddi şəkildə korrekte edilməsinə ehtiyac var. R.Talerin ideyaları maliyyə aktivlərinin qiymətləndirilməsi sahəsində dünyanın bir sıra qabaqcıl ölkələrində geniş tədqiq olunur və səmərəli nəticələr verir.

Dünyanın ən nüfuzlu, ən prestijli mükafatı sayılan Nobel mükafatı ona layiq görülmüş şəxsin öz yaradıcılıq sahəsində müstəsna xidmətlərinin etirafı kimi dəyərləndirilir. Şübhəsiz ki, 2017-ci ilin laureatlarının adları da öz fəaliyyət sahələrinin tarixinə həmişəlik yazılacaq.

İlham ABBASOV,
“Xalq qəzeti”

2017-ci ilin Nobel mükafatçıları

FİZİKA. Son yüz ilin ən böyük fundamental kəşfi

2017-ci ildə fizika üzrə Nobel mükafatı “LIGO-nun ixtirasına və onun vasitəsilə qravitasiya dalğalarının müşahidəsinə görə” üç ABŞ aliminə – Massachusetts Universitetinin professoru Rayner Vays, Kaliforniya Universitetinin professorları Barri Beriş və Kip Torna verilmişdir. (LIGO – bir neçə kvadrat-kilometr sahəni əhatə edən lazer-interferometrik qravitasiya-dalğa rəsədxanasıdır. Mükafata layiq görülmüş kəşf bir-birindən üç min kilometr məsafədə yerləşən iki qurğunun köməyi ilə əldə olunmuş materialların təhlili əsasında meydana gəlmişdir.)

2015-ci il sentyabrın 14-də adları çəkilən alimlərə elm tarixində ilk dəfə qravitasiya dalğalarının müşahidə etmək və qeydə almaq nəşib olmuşdur. Ancaq müşahidənin nəticələrinin təhlilinə bir neçə ay vaxt lazım gəlirdi üçün bu barədə ilk məlumat 2016-cı ilin fevralında elan edilmişdir. Bu kəşfin dayırını anlamaq üçün yüz il əvvəllə “getmək” lazım gəlir. Böyük fizik A.Eynşteyn 1915-ci ildə kəşf etdiyi nisbilik nəzəriyyəsində Nyutonun cazibə qanununu təhlil edərkən qravitasiya dalğalarının mövcudluğunu bir fərziyyə kimi irəli sürmüşdü. Ancaq bu ideyanın təsdiqi üçün fizika elminin keyfiyyətcə daha yüksək səviyyədə inkişaf tələb olunurdu. Bu vaxta qədər insanların Kainatda baş verən proseslər və onun quruluşu haqqında təsəvvürləri ilk növbədə kosmosun dərinliklərindən bizi gəlib çatan elektromaqnit şüalanmalarına əsaslanır. Daha dəqiq məlumatlar vərə biləcək qravitasiya dalğalarını müşahidə etmək üçün isə prinsipəcə tamamilə fərqli, yeni texnologiyalara əsaslanan daha mükəmməl cihazların yaradılmasına ehtiyac vardı. 2017-ci ilin Nobel mükafatçıları məhz bu dəhiyana işin öhdəsindən gələ biliblər.

İlk dəfə əyani müşahidə olunan qravitasiya dalğalarının mahiyyətini anlamaq üçün Kainatın və zamanın ağılaşmaz ənginliklərinə baş vurmaq ehtiyacı yaranır. Bu dalğalar çox nəhəng kütləli səma cisimlərinin toqquşmasından yaranaraq məkan və zamanın bütün elementlərini ehtizaza gətirən və Kainatın hər tərəfinə işıq sürəti ilə yayılan kosmik enerjinin təsiri ilə meydana gəlir. 2015-ci ildə qeydə alınmış dalğalar 1,3 milyard il əvvəl Kainatın çox uzaq guşələrində, bizim qalaktikadan kənarda hər birinin kütləsi Günəşin kütləsindən 30-40 dəfə çox olan iki qara dəliyin toqquşması zamanı yaranmış, Günəş

KİMYA. Canlı toxumanın sirrini açan metod

Ötən il Nobel Komitəsi kimya sahəsində Nobel mükafatına “məhlulda yüksək həlletmə qabiliyyətli biomolekulların strukturunun müəyyənəşdirilməsi üçün krioelektron mikroskopiya texnologiyalarının inkişaf etdirilməsinə görə” Lozanna Universitetinin (İsveçrə) professoru Jak Düböşə, Kolumbiya Universitetinin (ABŞ) professoru İoaxim Frank və Kembrid Universitetinin (İngiltərə) professoru Riçard Hendersonu layiq görmüşdür.

XX əsrin 60-cı illərində ilk dəfə olaraq biokimya müəssisələri canlı toxumaların quruluşunu daha dərinədən öyrənmək məqsədilə adi optik mikroskopların əvəzinə elektron mikroskoplarından istifadə etməyə başladılar. 80-90-cı illərdə isə bugünkü Nobel mükafatçıları həmin məqsədlə daha yüksək texnologiyadan, yəni krioelektron mikroskopiya metodundan istifadə ideyasını irəli sürdülər. Bu metodun köməyi ilə molekulların daha müfəssəl təsvirinə nail olmaq üçün canlı zülali vakuum şəraitində öyrənmək mümkün oldu.

Molekulların öyrənilməsində yeni dövrün başlanğıcını qoyan bu kəşf İsveç Kral Akademiyasının Nobel Komitəsinə təqdimatında da qeyd olunduğu kimi, “biokimya elmini yeni inkişaf mərhələsinə çıxardı.” Canlı zülal molekulların strukturunu öyrənilməsi təbiət elmləri qarşısında duran ən vacib məsələlərdən biri sayılırdı. Çünki təbiətdə mövcud olan bütün canlı həyat təzahürləri, o cümlədən insan orqanizmi məhz zülalın yaşam formasından ibarətdir. Krioelektron mikroskopiya vasitəsilə canlı orqanizmə molekulyar səviyyədə şəfəverici təsir göstərən, zülal molekullarının fəaliyyətini gücləndirən yeni təbii dərmanlar yaratmaq olar. Beləliklə də, bədxassəli törəmələri bir yolla, orqanizmin öz potensialını səfərbər etmək vasitəsilə aradan qaldırılmasının üsulu tapıla bilər.

TİBB (YAXUD FİZİOLOGİYA). İnsan həyatının bioloji ritmi

Nobel Komitəsinin qərarı ilə təbəttə sahəsində 2017-ci ilin Nobel mükafatına “sirkal ritmləri tənzimləyən molekulyar mexanizmlərin kəşfinə görə” ABŞ genetikləri Maykl Yanq (Rokfeller Univesiteti – Nyu-York), Ceffri Holl və Maykl Rosbaş (hər ikisi Brandeys Universiteti – Massachusetts) layiq görüldülər. “Hüceyrə saati” adlandırılan

gündüz saatlarında parçalanaraq orqanizmə enerji verən, beləliklə də, insanın gündüclik davranış rətinin formalaşdırın PER zülallarının fəaliyyətinə “cavabdehlik daşıyır”. Bunun sayəsində insan orqanizmində maddələr mübadiləsi, sabit temperatur, yuxu, hormonal proseslər normal məcrada cərəyan edir.

Bioloji saatın işini nizamlayan gen Nobel mükafatçılarından ötən əsrin 80-90-cı illərində apardıqları elmi tədqiqatlar sayəsində kəşf olunmuşdur. Sonrakı araşdırmalar nəticəsində alimlər insan orqanizmində aşkar edilmiş bu qanunauyğunluğun digər məmali canılarda da eynilə mövcud olduğunu dəqiqləşdirmişlər. Bu kəşf genetik qüsurlar səbəbindən bioloji ritmi pozulmuş və həyat fəaliyyəti düzəlməz hala düşmüş insanların mərzəinə əlac tapılmasına, onların həyatının normal vəziyyətə qaytarılmasına kömək edə bilər. Bundan başqa, müasir təbəttədən kəşfdən bəhrələnmək qarşısında aciz qaldığı bir sıra problemlərin həllinə yaxınlaşa bilər. Məsələn, xəstə üzərində müalicə prosedurlarını orqanizmin həyat ritminə uyğun saatlarda apararaq daha səmərəli nəticələr əldə etmək olar.

İnsan orqanizmində baş verən fizioloji proseslərin əksəriyyəti bioloji ritmlə bağlıdır. Ancaq ötən əsrin 70-ci illərinə qədər bu barədə elm ələminə, demək olar ki, heç nə məlum deyildi. Bu yöndə tədqiqatlara sifirdən başlayan indiki Nobel mükafatçıları cəmi iyirmi il ərzində tamamilə yeni elm sahəsi yaratmağa müvəffəq oldular.

ƏDƏBİYYAT. Britaniyalı yapon yazıçısı

2017-ci ilə qədər Böyük Britaniyanın on bir təmsilçisi ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Bunlardan birincisi bu mükafatı 1907-ci ildə almış Red-yar Kiplinq (Mauqli haqqında hekayələrin müəllifi), sonuncusu isə həmin mükafatı yüz il sonra almış Doris Lessinq idi. Maraqlıdır ki, ədəbiyyat üzrə Nobel mükafatının tarixində R.Kiplinq bu mükafatı on gənə (42 yaş), xanım D.Lessinq isə ən ahl (89 yaş) vaxtında almış yazıçılardır. Daha bir maraqlı fakt odur ki, Nobel mükafatı almış Britaniyalı yazıçılar sırasında XX əsrin ən görkəmli siyasi xadimlərindən biri sayılan U. Çörçill-in də adı var. O bu mükafata 1953-cü ildə, xatirələr kitabına görə layiq görüldü.

Ədəbiyyat üzrə Nobel mükafatını 2017-ci ildə almış 12-ci Britaniya yazıçısı isə yapon əsilli Kadzuo İsiquro oldu. O, əvvəllər də dəfələrlə yüksək ədəbi mükə-

Trump “Rusiya işi” üzrə sənədi bloklayıb

□ **ABŞ Prezidenti Donald Tramp demokratların Rusiyanın seçkilərə müdaxiləsinə dair hazırladıqları məxfi sənədin dərc edilməsini bloklayıb.**

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərdə görə, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Mak-qen Nümayəndələr Palatasının Kəşfiyyət üzrə Komitəsinə məlumatlandırıb. Qeyd edilib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədin dərc edilməsi məqsədəuyğun deyil. Bununla belə bildirilib ki, administrasiya sənədin yeni versiyasını nəzərdən keçirməyə hazırdır. “Ədliyyə nazirliyinin əməkdaşları sənədə yenidən baxılması üçün komitə üzvlərinə texniki yardım göstərə bilərlər”,-deyər məktubda bildirilir.

Fevralın 6-da ABŞ Nümayəndələr Palatasının Kəşfiyyət üzrə Komitəsi demokratların hazırladığı “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin ləhinə səs verib. Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməli idi.

Bundan əvvəl, fevralın 2-də respublikaçı konqresmenlər Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrinin araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusi-



yanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

Rusiyanın BMT-dəki nümayəndəsi:

ABŞ-la dialoqa hazırıq



□ **“Rusiya ABŞ-la dialoqa hazırdır”. APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərdə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.**

Diplomat bildirib ki, bu dialoq təkcə hər iki ölkə üçün deyil, bütün beynəlxalq

ictimaiyyət üçün vacibdir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Xeylinin “Rusiya dəyər və davranışlarını dəyişməyə kimi ABŞ-ın dostu olmayacaq” fikrinə münasibət bildirən Rusiya təmsilçisi deyib ki, Rusiyanın kiminlə dost olmağa ehtiyacı yoxdur: “Biz istəmirik ki, kimsə bizi sevsin. Biz sadəcə, mədəni əlaqələr qurmaq istəyirik”.

Vasili Nebenzya hazırda ABŞ və Rusiya arasında əlaqələrin pisləşməsinə toxunub və bunda Rusiyanın günahı olmadığını vurğulayıb.

Moskva Millətlər Evində ADR-in yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

□ **Moskva Millətlər Evində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum gününə həsr olunan tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M.Ə.Rəsulzadə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Moskva və Moskva vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının dəstəyi ilə baş tutub.**

Tədbiri giriş sözü ilə açan M.Ə.Rəsulzadə Cəmiyyətinin sədri Füzuli Fərcov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Büllüboğluna təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevə 2018-ci ili Azərbaycanca “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdiyini xatırladıb: “Bu il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyidir. Azərbaycan prezidenti bu möhtəşəm tarixi hadisənin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi haqqında sərəncam imzalayıb. Həm Azərbaycanca, həm də ölkədən kənarda ADR-in 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Bizim bugünkü tədbirimiz də həm ADR-in yaranmasının 100 illiyinə, həm

də M.Ə.Rəsulzadənin 134-cü doğum gününə həsr olunub. 15 ildən artıqdır ki, Moskva-da fəaliyyət göstərən M.Ə. Rəsulzadə Cəmiyyəti hər il bu tarixi günü qeyd edir. Vətənimizin hüddudlarından kənarda yaşayan Azərbaycanlılar bu tarixi hadisə ilə qürur duyurlar”.

F. Fərcov ADR-in yaranması tarixindən danışıb. O, 23 ay fəaliyyət göstərən ADR-in bu müddət ərzində dövlətçilik adına böyük işlər gördüyünü bildirib. Daha sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş olunub.

Tədbirdə çıxış edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qordiyev M.Ə.Rəsulzadənin Şərqdə ilk demokratik respub-



likanın qurucularından biri olduğunu söyləyib. O, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin tədbir iştirakçılarına müraciətini oxuyub: “Məhəmməd Əmin Rəsulzadə kimi şəxslər hər bir dövlət üçün böyük dəyərdir. Ona görə də, onun xatirəsinə əziz saxlamaq olduqca vacibdir”.

Rusiya-da fəaliyyət göstərən tarixçi alim Əsraf Hüseynli ADR-in yarandığı dövrdəki tarixi şəraitdən danışıb. Şərqi ilk demokratik dövlətinin qurucularının tarixdə əbədi qalacağını vurğulayan Ə.Hüseynli ADR-in yaranmasında iştirak edən şəxslərin hər birinin xatirəsinin Azərbaycan xalqı üçün əziz


olduğunu bildirib.

Tədbirdə çıxış edən görkəmli diplomat, ictimai xadim Ramiz Abutalıbov M.Ə.Rəsulzadənin və cümhuriyyətin digər qurucularının 1920-ci ildən sonrakı fəaliyyətindən, mühacirətdə keçirdikləri həyat yolundan danışıb.

Qeyd edək ki, ADR-in yaranmasının 100 illiyinə həsr olunan tədbirdə Rusiya Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, tanınmış ictimai xadimlər, elm adamları iştirak ediblər.

□ *Tanınmış rekonstruktiv və plastik cərrah, bu sahədə bir çox mürəkkəb, yaddaqlanan əməliyyatların müəllifi olan tibb elmləri doktoru, professor Vaqif Qələndər Azərbaycan səhiyyəsinə başucalıq gətirən növbəti uğura imza atıb. Belə ki, ona məxsus olan cərrahiyyə üsulu ABŞ-ın nüfuzlu Florida Tibb Kolleci Universitetinin dərslərinə daxil edilib. Universitetin dosenti, üz-cəna cərrahiyyəsi şöbəsinin rəhbəri, mikrovaskulyar cərrahiyyənin direktoru Rui Fernandes müəllifi olduğu “Baş və beyin nahiyyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplar. Praktiki yanaşma” tədris vəsaitinin 20-ci fəslə bütövlükdə V. Qələndərin təklif etdiyi “Süd vəzinin fasial-dəri fleb diaqnozlu daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri” adlı bərpa üsuluna həsr olunmuşdur. Burada azərbaycanlı cərrahın yaratdığı və xeyli vaxtdır uğurla tətbiq etdiyi xüsusi metodikadan bəhs edilir. Tibb elminiz üçün böyük hadisə olan bu xəbərin izinə düşüb professorla görüşdük və bu uğurun yaratdığı təəssüratları bölüşməsinə xahiş etdik.*

– *Bu uğurunuz Azərbaycanda necə qarşılandı?*
– Əlbəttə ki, böyük sevinclə qarşılandı. Azərbaycan Elmlər Akademiyasının prezidenti Akif Əlizadə məni qəbul etdi və bu uğurumu Azərbaycan elmi üçün böyük hadisə adlandırdı. Tibb Universitetinin rəhbərliyinin iştirakıyla müzakirə keçirildi. Məni təbrik etdilər, qazandığım uğuru Azərbaycan təbabətinin uğuru hesab etdiklərini bildirdilər. Bu xəbəyə hər kəs mənimlə birlikdə sevindi. Onların da qeyd etdiyi kimi, belə nailiyyətlər ölkəmiz üçün çox önəmlidir. Azərbaycan ərazi cəhətdən kiçik dövlət olsa da, dünya



Vaqif QƏLƏNDƏR: Hər bir uğurumu Azərbaycanın uğuru hesab edirəm...

geniş istifadə olunur. Qələndərov metodikası adlanan bu metodla Florida Universitetində yüzlərlə əməliyyat həyata keçirilib.

– *Sizə məxsus olan cərrahiyyə metodunun ABŞ kimi səhiyyə baxımından çox inkişaf etmiş bir ölkədə universitet dərslərinə salınması sizdə hansı hissləri doğurdu?*

– Mən yaratdığım metodun dünyanın bir çox yerində müsbət qarşılandığını, bu metodla əməliyyatlar aparıldığını və bunun alternativli olmadığını bilirəm. Amma eşidəndə ki, Amerika kimi böyük bir dövlətdə mənim metodum universitet dərslərinə salınıb, bu mənim üçün böyük sürpriz oldu. Çox sevindim, əlbəttə ki. Təkcə öz adıma deyil, Azərbaycanın adına sevindim. Çünki mən hər bir uğurumu həm də Vətənimin uğuru hesab edirəm. Mən bütün titullarımdan öncə azərbaycanlıyam. Və hesab edirəm ki, azərbaycanlı bir həkimin imzası-



miqyasında çox böyük işlər görür. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, forumlar keçirilir ki, bu da bizi fəal bir ölkə kimi tanıdır. 10 il əvvəl xaricdə Azərbaycan deyəndə xəritəni açıb baxırdılar. İndi isə xəritəsiz də

öz üsulumu özüm bir daha nümayiş etdirəcəm. Bu görüş təxminən iki ay sonra gerçəkləşəcək.

– *Siz həm də Plastik və Rekonstruktiv Cərrahiyyə sahəsində Tibb Universitetində tədris olunan bir çox dərslərin müəllifsiniz. Rui Fernandes-in kitabını tərcümə edib Azərbaycan Tibb Universitetinə dərslər kimi təqdim etməyi düşünürsünüz mü?*

– Bu barədə universitetin rəhbərliyi ilə danışıq. Kitab tərcümə olunub bizim tələbə və rezidentlərə təqdim ediləcək. Bu kitabda mənim metodikamdan başqa 24 önəmli cərrahiyyə metodu var və bizim həkimlərimiz üçün qiymətli dərslər vəsaitidir.

– *Yeni bir cərrahiyyə üsulu üzərində necə, işləyirsinizmi?*

– Sözügedən metodikadan da önəmli və böyük səs-küy yaradacaq üsul üzərində işləyirəm. Bu əməliyyat təqdim olunduqdan sonra hazırda dünyada bu sahədə istifadə edilən iki əməliyyat üsulu avtomotik olaraq ləğv olunacaq. Bu həm vaxta qənaət, həm praktiklik, həm də daha az travma vermək baxımından çox fərqli ixtiradır. Bu metodun əvvəlkindən daha böyük rezonans yaradacağına inanıram. Artıq bunu xəstələr üzərində tətbiq edib müsbət nəticə əldə etmişik. Noyabr ayında ABŞ-ın Mayami ştatında keçiriləcək elmi konfransda bu metodikamı təqdim edəcəm və çox uğurlu nəticələr gözləyirəm.

– *Biz də sizə uğurlar arzu edirik.*

Aida AYSA, “Xalq qəzeti”



– *Doktor, öncə sizə məxsus olan və bütün dünyada məşhurlaşan bu əməliyyat üsulunun necə yarandığı və böyük uğur qazanmasının səbəbini oxucularımıza açıqlamağınızı istərdik.*

– Sino və baş-boyn nahiyyəsinin toxuma defektlərinin rekonstruksiyası üçün dünyada bir çox əməliyyat metodları mövcuddur. Bunlar hər il inkişaf etdirilir, təkmilləşdirilir. Zaman-zaman yeni üsullar meydana çıxır. Bu, elmi biliklə yanaşı, böyük əzm və zəhmət tələb edən işdir. Əvvəlcə ölmüş insanlar üzərində uzun zaman təcrübələr aparmaq gərəkdir. Mən də 1999-cu ildə Azərbaycan Səhiyyə Nazirliyi və Tibb Universitetinin xüsusi icazəsi ilə Azərbaycan Məhkəmə Tibbi Ekspertizasının morqunda meyitlər üzərində araşdırmalar apardım və bu sahədə öz metodumu yaratdım. Araşdırmalar öz təsdiqini tapdıqdan sonra artıq pasiyentlər üzərində bu metodu tətbiq etməyə başladım və çox böyük nailiyyətlər əldə etdik. 1999-cu ildə Türkiyədə gerçəkləşən Ümumdünya Plastik-Rekonstruktiv Cərrahiyyə Konqresində bu üsul 360 ixtira içərisindən seçilərək beynəlxalq mükafat və diploma layiq görüldü. Bundan başqa mənim bu araşdırmam barədə dünyanın bir çox nüfuzlu elmi jurnallarında, o cümlədən ABŞ-da nəşr olunan jurnallarda məqalələr dərc olundu. Və bildiyiniz kimi, müəllifi olduğum cərrahiyyə üsulu ABŞ-ın Florida Universitetinin dərslərinə ayrıca fəsil kimi salındı. Bu kitab tələbə və rezidentlər üçün dərslər vasitəsi olmaqla yanaşı, dünya plastik və rekonstruktiv cərrahlarının stolüstü kitabıdır.

– *Bu üsul nədən ibarətdir?*

– Sino altından toxumaları alıb yanıq və digər fiziki travmalardan sonra baş-sino nahiyyəsində meydana gələn defektləri bərpa etmək üçün yeni bir üsuldur. Bu üsul asan və praktik olduğu üçün artıq dünyanın bir çox ölkələrində qırtlağın, boyunun, sinənin radionefroloji toxumalarının bərpasında



la yaranan hər hansı elmi nailiyyət Azərbaycan elminin, səhiyyəsinin nailiyyəti, uğurudur.

– *Müəllifi olduğunuz ixtira ABŞ-dan başqa hansı ölkələrdə tanınır?*

– Fransada, Böyük Britaniyada, İtaliyada bir çox tanınmış elmi jurnallarda mənim metodumla bağlı məqalələr dərc olunub. Bu üç ölkədə, bundan başqa Braziliyada, Çilidə, Yaponiyada, Koreyada, Türkiyədə, Misirdə mənim yaratdığım üsulla əməliyyatlar həyata keçirilir. Bütün dünyada elmi işlərdə bu üsula istinad edilir. Bu mənim üçün çox qürurverici haldır.

Azərbaycanı tanıyırlar. Bu baxımdan, elminizin, səhiyyəmizin də beynəlxalq arenada tanınması qürurvericidir və bunda mənim də xidmətim varsa, mənim üçün ikiqat sevincdir.

– *Söylədiniz ki, ABŞ-ın Florida Universitetində sizin metodla cərrahiyyə əməliyyatları aparılır. Siz özünü necə, o əməliyyatlarda iştirak etməsinizmi?*

– Metodumun daxil edildiyi kitabın müəllifi Rui Fernandes məni universitetə dəvət edib. Orada tələbə və müəllim heyəti qarşısında mən

Kim Çen In Cənubi Koreya liderinə dəvət məktubu göndərüb



□ *Şimali Koreya (KXDR) lideri Kim Çen In Cənubi Koreya Prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib.*

ABŞ-da güclü qar səbəbindən 1500 aviareys ləğv olunub

□ *ABŞ-ın Detroyt və Çikaqo şəhərlərinin hava limanlarında güclü qar səbəbindən 1500-ə yaxın aviareys ləğv olunub.*

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 1500 uçuş təxirə salınıb.

Güclü qar Çikaqonun O’Hara və Miduey, Detroytun Metropoliten Ueyd aeroportlarının işini iflic edib. Hər iki



şəhərdə məktəblər müvəqqəti olaraq bağlanıb. Meteoroloqların proqnozlarına əsasən, Çikaqo və Detroyta güclü qar yağacağı gözlənilir.

ABŞ Liviyaya qarşı sanksiyaların müddətini uzadıb



□ *ABŞ Prezidenti Donald Tramp 2011-ci ildə Liviyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb.*

APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin məlumatında bildirilir.

“Liviyadakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə təhlükə kəşb edir”, -deyə məlumatda vurğulanıb.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlik hökm sürür. Ümumxalq səssverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Bərişq Hökuməti isə Tripolida yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Həftərin ordusu ilə birləşdirilmiş islamçılara qarşı mübarizə aparır.

□ *Tanınmış Baharlılar nəslinin nümayəndəsi Zahid Səttar oğlu Məmmədov 1947-ci il may ayının 22-də anadan olmuşdur, 1966-cı ildə Zəngilan rayonunun Mincivan dəmir yolu orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya və biologiya fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakültəni bitirib, coğrafiya ixtisasına yiyələnmişdir. 1970-1972-ci illərdə respublika Təhsil Nazirliyinin təyinatı əsasında Sabirabad şəhər orta məktəbində müəllim işləmişdir.*

Elmə həsr olunmuş ömür

Elmə olan həvəsi onu Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna gətirir. 1972-ci ilin sentyabr ayından Zahid Məmmədov Coğrafiya İnstitutunda elmi yaradıcılığa başlayır. Gecəni-gündüzə qataraq, görkəmli alimlərin əsərlərinə mütaliə edir və biliyini zənginləşdirir. Öz elminə və savadına arxayın olan Zahid müəllim 1973-cü ildə Coğrafiya İnstitutunda iqtisadi coğrafiya ixtisası üzrə əyani aspiranturaya daxil olur. O, mövzu seçimində iqtisadi müntəxəssislərlə məsləhətləşərək, iqtisadi coğrafiya elminin aktual sahəsi olan nəqliyyat və iqtisadi əlaqələr problemi dissertasiya mövzusu seçir. Coğrafiya İnstitutunun elmi şurasında “Naxçıvan MSSR-in maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi – coğrafi problemləri” adlı dissertasiya mövzusu təsdiq olunur.

Aspiranturada təhsilini davam etdirməklə bərabər dissertasiya üzərində ciddi çalışır. 1980-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsinə alır. Zahid müəllimin bundan sonra yaradıcılığının parlaq dövrü başlayır. Xüsusilə akademiklər Həsən Əliyev, Budaq Budaqov, Asaf Nadirov və Ziyad Səmədzadə, Azərbaycan MEA müxbir üzvləri Ənvər Şıxlinski, Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Balaca Əbdürrəhmənov və iqtisad elmləri doktoru, professor Kamal Tağıyev, coğrafiya elmləri doktoru, professor Balacaxanım Nəzirovanın əhatəsində olmasını gənc alim Zahid Məmmədovun elmi dünyagörüşünün formalaşmasına və elmi potensialının yüksəlməsinə təsir göstərən müsbət amil kimi qiymətləndirmək olar.

2005-ci ildə Zahid müəllim Ali Attestasiya Komissiyası tərəfindən sanballı tədqiqatlarına və pedaqoji fəaliyyətinə görə professor elmi adını alır. Professor Zahid Məmmədovun Azərbaycanın nəqliyyat sektoruna dair yazdığı fundamental monoqrafiyalar Azərbaycan elminə böyük töhfələr vermiş və verməkdədir.

Avropa İttifaqı Birliyi tərəfindən həyata keçirilən TASIS və TRASEKA proqramlarının Azərbaycan iqtisadiyyatına və nəqliyyat sisteməsinə təsir mexanizmi ilk olaraq professor Zahid Məmmədovun elmi tədqiqatlarında əsaslandırılmışdır.

Professor Z.Məmmədovun elmi yaradıcılığında nəzəriyyə ilə praktika vahid təşkil edir.



Coğrafiya İnstitutunda dərc olunmuş “Azərbaycanın konstruktiv coğrafiyası”, “Böyük Qafqazın təbii resursları” adlı monoqrafiyaların müəlliflərindən biridir. Onun yaradıcılığının birinci dövrü əsasən keçmiş sovet dövrünü əhatə etməklə apardığı elmi tədqiqat işləri regional səviyyədə Azərbaycan iqtisadiyyatının yüksəlməsinə verdiyi töhfələrdən ibarət olmuşdur.

Zahid müəllimin elmi yaradıcılığının ikinci mərhələsi Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək olan dövrü əhatə edir. “Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri” mövzusunda doktorluq dissertasiyasını 1996-cı ildə müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi alır.

2005-ci ildə Zahid müəllim Ali Attestasiya Komissiyası tərəfindən sanballı tədqiqatlarına və pedaqoji fəaliyyətinə görə professor elmi adını alır. Professor Zahid Məmmədovun Azərbaycanın nəqliyyat sektoruna dair yazdığı fundamental monoqrafiyalar Azərbaycan elminə böyük töhfələr vermiş və verməkdədir.

Avropa İttifaqı Birliyi tərəfindən həyata keçirilən TASIS və TRASEKA proqramlarının Azərbaycan iqtisadiyyatına və nəqliyyat sisteməsinə təsir mexanizmi ilk olaraq professor Zahid Məmmədovun elmi tədqiqatlarında əsaslandırılmışdır.

Professor Z.Məmmədovun elmi yaradıcılığında nəzəriyyə ilə praktika vahid təşkil edir.

Onun yazdığı fundamental əsərlərdə irəli sürülən elmi ideyalar respublika nəqliyyat sistemində tətbiq edilərək istər qlobal, istərsə də regional səviyyədə iqtisadi əlaqələrin intensiv inkişafına təsir göstərmişdir. Professor Zahid Məmmədov 6 monoqrafiya, 3 dərslük, çoxsaylı proqram və metodik vəsaitlər və 160 – dan çox elmi məqalənin müəllifidir. “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru”, “Regionların iqtisadi inkişaf problemləri”, “Naxçıvanın təbii sərvətləri”, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri”, “Azərbaycan Respublikasının region ölkələrinə integrasiyası”, “Təbii resursların istifadəsinin iqtisadiyyatı” və s. kitabları ölkəmizin iqtisadiyyatına, xüsusilə nəqliyyat sektoruna töhfələr verən qiymətli əsərlər hesab edilir.

Zahid müəllim 1994-cü ildən elmi pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya Universitetində davam etdirir. Universitetdə on beş ildən artıqdır ki, ekologiya və coğrafiya kafedrasına rəhbərlik edir.

Professor Zahid Məmmədov istər respublika, istərsə də beynəlxalq miqyasda keçirilmiş konfrans və simpoziumlarda doğma Azərbaycanımızla ləyaqətlə təmsil edərək öz elmi çıxışları ilə böyük nüfuz qazanmışdır.

Professor Zahid Məmmədov çoxsaylı dissertasiyaların müdafiə şurasının üzvü olmuşdur. O, 20 ildən çoxdur ki, Azərbaycan MEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda, 10 il Azərbaycan MEA İqtisadiyyat İnstitutunda, 6 il Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən müdafiə şuralarının üzvü olmuşdur. Azərbaycan Kooperasiya Universitetində elmi şurasının və elmi metodik şurasının üzvü kimi fəaliyyət göstərir. Eyni zamanda, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti nəzdində yaradılmış müdafiə şuralarının üzvü seçilmişdir. Yer elmləri üzrə Ali Attestasiya Komissiyasının üzvüdür.

Əhməd ƏSƏDLİ, “Qızıl qələm” mükafatı laureatı

Penitensiar Xidmətdə gənc əməkdaşlar qulluğa qəbul ediliblər



□ *Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə, cəza siyasətinin humanizəşdirilməsinə və cəzaların icrasının müasir dövrün tələblərinə uyğun qurulmasına dair Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə həyata keçirilən islahatlar yeni mərhələyə yüksəlib, bir çox konkret vəzifələr, o cümlədən Penitensiar Xidmətin layihli kadrlarla formalaşdırılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdislərinin inkişaf etdirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, habelə onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.*

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə bildiriblər ki, ədliyyə naziri, birinci

dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun imzaladığı əmrə əsasən Penitensiar Xidmətin kadrlar korpusunun komplektləşdirilməsi məqsədilə gənc namizədlər orta rəis heyətində qulluğa qəbul edilir.

Xidmətə qəbul üçün keçirilmiş müsabiqələrdə uğur qazanmış 37 nəfər gənc namizədə xüsusi rütbələr verilib və orta

rəis heyətinə xidmətə qulluğa başlayıblar.

Fevralın 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş əməkdaşların andıqəmə mərasimi keçirilib.

Gənc əməkdaşlarla görüşən kadrlar idarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədov onlara ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun

Həsənovun xidmətə qəbul olunmaları münasibətilə təbriklərini çatdırıb. O, gənc əməkdaşlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühtəm səlahiyyətlərini birli oları ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədəqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmağı tövsiyə edib.

Gənc əməkdaşlar Fəxri xiyabanda xalqımızın ümum-milliləri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə yad edib, məzarı önünə əkil qoyub və gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabasında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə çiçəklər qoyulub.

Xarici xəbərlər

Türkiyə

Sənaye istehsalı artıb



Türkiyədə ötən ilin dekabr ayı ərzində sənaye məhsulları istehsalı 2016-cı ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb. Ən yüksək artım gəmiqayırma, avtomobil istehsalı və tekstil sənayesi sahələrində baş verib. Türkiyə Statistika İnstitutundan mətbuata

bildiriblər ki, yanvar ayında bu göstəricinin daha yüksək olaçağı proqnozlaşdırılır. Yanvarın statistik göstəricilərinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

İnformasiyanı “Anadolu” agentliyi təqdim edib.

Rusiya

Üzən mehmanxanalar

Rusiyanın Samara şəhərində futbol üzrə dünya çempionatının keçiriləcəyi günlərdə qonaqlar üçün üzən mehmanxanalar fəaliyyət göstərəcək. Belə ki, həmin müddətdə Samarada Volqa çayı boyunca gəmilər hotel xidmətləri təqdim edəcək.



Qeyd edək ki, Rusiyada 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Oyunlar ölkənin 11 şəhərində baş tutacaq. Samarada 6 oyunun keçirilməsi nəzərdə tutulur.

Xəbəri “Lenta.ru” yayıb.

ABŞ

Buzlaqlar əriyirsə...



ABŞ geoloqlarının həyata keçirdiyi tədqiqatlar nəticəsində məlum olub ki, Yer kürəsinin Şimal yarımkürəsindəki əbədi buzlaqlarda 793 milyon kiloqram civə yığılıb və buzların əriməsi dünya əhalisi üçün fəciyə səbəb ola bilər. Bildirilir ki, əbədi buzlaqlarda civənin həcmi son 30 il ərzində insan fəaliyyəti nəticəsində alınmış civədən on dəfə çoxdur. Buzlaqlardan azad olunmuş metal zəhərli metil-civə birləşməsinə çevrilə bilər. Bu maddə isə insanın mərkəzi sinir sistemində böyük ziyan vura bilər.

Məlumatı “Associated Press” agentliyi verib.

Meksika

Narkokartel lideri həbs edilib

Meksika polisi ölkənin ən güclü narkokartellərindən birinin - “Los-Setas” qruplaşmasının liderini həbs edib. Belə ki, “Z43” və “El-Çarli” kimi tanınan Xose Mariya Gisar Valensiya fevralın 8-də federal polisin dəstəyi ilə hərbi dəniz qüvvələri idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Amerika əsilli Gisar Valensiya kokain və metamfetaminin ABŞ-a çatdırılmasına məsul olub. 2014-cü ildə ABŞ hökuməti onun həbs olunmasına yardım edə biləcək məlumat üçün 5 milyon dollar həcmində mükafat vad etmişdi.

Xəbəri CNN telekanalı yayıb.



İspaniya

Finalda “Barselona” və “Seviliya” görüşəcəklər



İspaniya kuboku uğrunda finala çıxan hər iki komanda məlum olub. Bunlar “Barselona” və “Seviliya” klublarıdır. “Barselona” səfərdə, tarımfinal üzrə qalib olub. Xatırladaq ki, “Barselona” ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Komandanın məşqçisi Ernesto Valverdenin yetirmələrinin finalda “Seviliya” üzərində qələbə qazanmaq əzmində olduğunu dilə gətirib.

Xəbəri BBC verib.

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

Türkiyə: General Hulusi Akar “Zeytun budağı” hərbi əməliyyatı ilə bağlı yoxlama aparıb

Müşahidələr döyüş bölgəsi üzərində havadan həyata keçirilib



□ **Dünən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Hulusi Akar 2-ci Ordunun Suriyanın şimal-qərbində həyata keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatının gedişatını hərbi təyyarədən müşahidə edib. Baş Qərargah rəisini bir sıra qoşun növlərinin komandanları müşayiət ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.**

General H.Akar bildirib ki, Türkiyə Suriyanın Afrin rayonunda, eləcə də Egey dənizi bölgəsində hər bir təhdidlərə cavab verməyə qadirdir. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri, hər hansı bir təhlükə yaranarsa, eyni vaxtda hər iki bölgədə hərbi əməliyyatlar apara bilər.

Türkiyə Ordusu 2018-ci il yanvarın 20-dən başlayaraq Suriyanın Afrin rayonunun PYD/PKK terrorçularından təmizlənməsi üçün “Zeytun budağı” şərhi adı ilə hərbi əməliyyatlar həyata keçirir. Xatırladaq ki, Başçar Əsəd rejimi 2012-ci ilin iyulunda bu ərazini ciddi müqavimət göstərmədən

PYD/PKK yaraqlılarına təhvil verib. O dövrdən Afrin rayonu Türkiyənin Kilis və Hatay rayonlarının əhalisi üçün ciddi təhlükə mənbəsinə çevrilib.

Sonda bildirək ki, Türkiyə Ordusu Suriyada antiterror əməliyyatını beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olaraq həyata keçirir. Məqsəd terrorçuları məhv etməkdir. Türk əsgər və zabitləri döyüşlər zamanı dinc əhali arasında itkilərin olmaması üçün çalışır.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

“Ən rəqəmsal Olimpiya Oyunları”

□ **Cənubi Koreyanın Pxenxan şəhərində keçirilən “Qış Olimpiya Oyunları – 2018” texnologiyə baxımdan digər olimpiadalarından fərqlənəcək. İlk dəfə olaraq Olimpiya Oyunlarında bütün texnologiyə proseslər bulud sistemində (qurğular arasında ortaq informasiya mübadiləsinə təmin edən sistem) idarə olunacaq. Beləliklə, Qış Olimpiya Oyunları “ən rəqəmsal Olimpiya Oyunları” olaraq tarixə düşəcək.**



“Atos Türkiyə” firmasının baş icraçı direktoru Cüneyt Uslu Olimpiada haqqında bu fikirləri səsləndirib: “Dünyanın ən böyük idman hadisəsi olan XXIII Qış Olimpiadasının təhlükəsizliyini tam təmin etmək üçün 100 min saatlıq testlər edilib. Baş verə biləcək hər cür təhlükə dəfələrlə gözəndən keçirilib. İstifadə ediləcək bulud texnologiyası sayəsində oyunların gerçəkləşəcəyi bütün yerlərə virtual olaraq nəzarət olunacaq, kibernetikaların qarşısı alınacaq və uzaqdan idarə mexanizmi nəticəsində xərclər azalacaq. Biz güclü texnologiyı infrastrukturumuzla Olimpiadaya hazırıq”.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

ABŞ Asiyada hərbcilərinin sayını artırır

□ **Pentaqon Asiyada hərbcilərinin sayını artırmaq fikrindədir. Buna səbəb isə “Çin təhlükəsi”dir.**

Pentaqon belə hesab edir ki, Çinin yeni hərbi strategiyası beynəlxalq sabitliyi poza bilər.

“The Wall Street Journal”-in məlumatına görə, Pentaqon Şərqi Asiyaya əlavə 2,2 min nəfər hərbi dəniz desantu göndərmək fikrindədir.

Qeyd edək ki, hazırda Yaponiyada 50 min, Cənubi Koreyada isə 30 min ABŞ hərbiçisi



qulluq edir. Buna səbəb Çin və Şimali Koreya təhlükəsidir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Hava proqnozu

☞ **Fevralın 11-də**
☞ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacaq, aralıq tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şəhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi asəcək. Gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** asasan yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağintılı olacağı gözlənilir. Şərq küləyi asəcək. Gecə 3 dərəcə səxtdən 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi,**

Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında asasan yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağintılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi asəcək. Gecə 0-5 dərəcə səxta, gündüz 2-7 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi asəcək. Gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.
☞ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** bəzi yerlərdə aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündün ikinci

yarısında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi asəcək. Gecə 2 dərəcə səxtdən 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə səxta olacaq.
☞ **Markazi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Şabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** asasan yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi asəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** asasan yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi asəcək. Gecə 3-5, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3 dərəcə səxtdən 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti olacaq.

“Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur

□ **Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur.**

Bu münasibətlə keçirilən tədbirdə ötən müddət ərzində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, “Şəbəkə” mərkəzlərinin yaradılmasında məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır.

Məlumat verilib ki, ilk “Şəbəkə” 2017-ci il fevralın 10-da istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. “Şəbəkə” mərkəzlərində əhəliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Hazırda respublika üzrə 6 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha bir, Sumqayıt şəhərində isə ilk “Şəbəkə” xidmət mərkəzi açılacaq. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə “Şəbəkə” mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində



işlər davam etdiriləcək. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulkötürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Vurğulanıb ki, mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilərlər. “EgovPay”- ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Qeyd edək ki, vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, həmçinin şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə”yə məxsus “123” sayılı “Çağrı mərkəzi” isə həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar günü isə 9:00-dan 18:00-dək daxil olan bütün sorğuları qəbul edir.

AZƏRTAC

Ermənistanın tanınmış televiziya aparıcısı dələduzluqda ittiham edilir

□ **Ermənistanın teleaparıcısı Diana Qriqoryan ABŞ-a getmək üçün saxta viza düzəldib satmaqda və dələduzluqda ittiham edilir.**



ABŞ-in Ədliyyə Nazirliyinin yaydığı məlumata istinadla bildirir ki, D.Qriqoryan Nyu-Yorkda yaşayan Stella Boyadçyan və Qraqşin Akopyanla cinayət əlaqəsinə girərək saxta vizalarla erməniləri ABŞ-a yola salıb.

D.Qriqoryan ABŞ-a getmək istəyən Ermənistan vətəndaşlarından 15 min dollar alaraq onları qastrola gedən artist kimi qələmə verirdi.

Hazırda araşdırma aparılır, cinayətkar dəstənin ABŞ-da yaşayan üzvləri həbs edilib. Ehtimal etmək olar ki, D.Qriqoryan haqqında da ölcü götürüləcək.

Ermənistanda bu xarakterdə cinayət hadisələrinin baş verməsi əslində təəccüblü deyil. Ölkədə baş verən özbaşınalıq, iqtisadi vəziyyətin ağırlığı insanları ölkəni tərk etmək məcburiyyətində qoyur.

Müasir dünyada baş verən iqtisadi böhran bir çox ölkələrə mənfi təsir edib. Lakin bu ölkələrin vətəndaşları heç də vətənlərini birtəfəlik tərk etmək niyyətində olmayıblar. Ermənistanda isə əhalinin 90 faizi ölkəni tərk etmək istəyir və bu proses ildən-ilə sürətlənir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, internetin və yüksək texnologiyaların inkişaf etdiyi müasir dövrdə Ermənistan hakimiyyəti öz məqsədini gizlədib xalqı aldana bilmir. İstər Ermənistanda, istərsə də onun xaricində yaşayan bütün ermənilər artıq başa

düşüblər ki, onların vətən hesab etdikləri ölkənin hakimiyyəti heç də milli maraqlara deyil, xarici qüvvələrə xidmət edir. Ermənistan bir dövlət kimi yox, terror təşkilatı kimi idarə edilir. Ölkədə heç kimin normal yaşamaq imkanı yoxdur. Gələcək perspektivdən isə danışmağa dəyməz. Ona görə də Ermənistanı tərk edənlər artır və yuxarıda göstərdiyimiz kimi, cinayətkar düşüncəli insanlar da bundan sui-istifadə edirlər.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Şəki Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-ci ildə mal-materialların satın alınması ilə əlaqədar

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka təklifləri əslə və surətə yazılmış 2 nüsxədən ibarət olmaqla 2018- ci il fevralın 19-u saat 17.00-dək qəbul olunur. Təkliflərin açılışı proseduru 2018-ci il fevralın 20-si saat 11.00-da həyata keçiriləcəkdir.

Əlaqələndirici şəxs – Əşirov İntiqam Rəqif oğlu, telefon: 02424-4-27-40.

Ünvan: Şəki şəhəri, Əhmədiyyə Cəbrayılov küçəsi, 18.

Təndər komissiyası

“Azəristiliktəchizat” ASC

Hər cür mühasibat və kargüzərlük blanklarının çap edilməsinin satın alınması üçün kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana:

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvana (əlaqələndirici şəxs Rəfiq Əliyeva, telefon: (+99412) 579 52 98) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 15 fevral 2018-ci il saat 16.00-dan gec olmağa qədər təqdim etməlidirlər. Göstərilən müddətdən

gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvanda 16 fevral 2018-ci il saat 12.00-da açıqlanacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Təndər komissiyası

Allah rəhmət eləsin

Qobustan rayonundan Adil Məmmədov və Fuad Məmmədov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirova əzizi

RAYA XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7715

SİFARIŞ

328

QIYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00